

1. Politologiyanın tədris fənni kimi formalaşması kimin adıyla bağlıdır
 - a. Con Berens
 - b. M.Veber
 - c.))F.Leyber
 - d. C. Lokk
 - e. N.Tusi

2. Müstəqil elm kimi politologiyanın əsası neçənci ildə qoyulmuşdur
 - a.))1857
 - b. 1853
 - c. 1880
 - d. 1827
 - e. 1830

3. İlk "Ali siyasi məktəb" neçənci ildə kim tərəfindən formalaşdırılmışdır
 - a. 1857-ci ildə Frensis Leyber tərəfindən
 - b. 1903-cü ildə Cons Lokk tərəfindən
 - c. 1853-cü ildə Moks Veber tərəfindən
 - d.))1880-ci ildə Con Berecen tərəfindən
 - e. 1815-ci ildə Con Stüard tərəfindən

4. YUNESKO-nun nəzdində. "Beynəlxalq siyasi elmlər assosiasiyası neçəngi ildə yaranmışdıq"
 - a.)))1949
 - b. 1948
 - c. 1939
 - d. 1947
 - e. 1957

5. Geniş mənada "Rolitologiya" dedikdə nə başadüşülür
 - a.)))Siyasəthaqqındabütünbilikləri əhatə edənəlməsahəsir
 - b. Cəmiyyəthaqqındabütünbilikləri əhatə edənəlməsahəsi
 - c. Dövləthaqqındabütünbilikləri əhatə edənəlməsahəsi
 - d. Siyahakimiyyəthaqqındabütünbilikləri əhatə edənəlməsahəsi
 - e. Siyasisistemhaqqındabütünbilikləri əhatə edənəlməsahəsi

6. Məhdudmənada politologiyatermini özündə hansı elementləribirləşdirir
- Dövlət və siyasi hakimiyyəti
 -)Siyasi elmin obyektini və predmetini təşkil edən problemləri
 - Siyasi sistem və siyasi rejim
 - Siyasi şüur və mədəniyyət
 - Siyasi partiya və istimai kütləvi təşkilatlar
7. Müstəqil elm kimi politologiyanın predmetini nə təşkil edir
-)Siyasət, siyasətin təsisatları vasitəsilə cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibətləri
 - Dövlət hüquq və siyasi partiyalar
 - Siyasi proseslər və siyasi münasibətlər
 - Siyasi hakimiyyət və səmimiyyət arasındakı münasibətlər
 - Siyasət, siyasi şüur və mədəniyyət
8. “Siyasət xalqın oyanan ruhunu, dəyişikliyə olan istəyini boğmaq vasitəsidir”-fikri kimə məxsusdur?
- F.Akvinali
 -)N.Makivelli
 - N. Tusi
 - M. Əmədi
 - T.Mor
9. “İctimai əməyin təşkili, istehsal prosesində özbaşnalıq və hərcmərcliyə yol verməmək üçün müəyyən tədbirlərə ehtiyac olur ki, bütün bunlar “Siyasət” adalanır fikri kimə məxsusdur
-)N.Tusi
 - N. Makivelli
 - İ. Xəldun
 - M. Əhvədi
 - N.Gəncəvi
10. Siyasətin neçə tipii mövcuddur
- Daxili, xarici və beynəlxalq siyasət
 -)Daxili, xarici və dünya siyasəti

- c. Sosial, iqtisadi və hərbi siyasət
- d. Sosial, mədəni və iqtisadi siyasət
- e. Xarici, beynəlxalq və dünya siyasəti

11. Politologiyanın müstəqil elm kimi başlıca məqsədini nə təşkil edir
- a. Cəmiyyətin sosial və siyasi strukturunun tədqiq edilməsi
 - b.))Siyasi sistemlərin strukturu və fəaliyyətinin tədqiq edilməsi
 - c. Cəmiyyətin ictimai fəallığının tədqiqi
 - d. Cəmiyyətin siyasi şüur və mədəniyyət səviyyəsinin tədqiqi
 - e. Siyasi hakimiyyətin idarəetmə üsul və vasitələrinin tədqiqi

12. Aşağıda sadalananlardan hansılar politologiyanın qanunauyğunluqlarına aiddir
- a. İqtisadi, siyasi, sosial qanunauyğunluqlar
 - b. Psixoloji, siyasi, ictimai qanunauyğunluqlar
 - c. İctimai, siyasi, sosial qanunauyğunluqlar
 - d.))) Siyasi-iqtisadi, siyasi sosial, siyasi psixoloji, qanunauyğunluqlar
 - e. Sosial və ictimai qanunauyğunluqlar

13. Politologiya digər ictimai elmlərin istifadə etdiyi hansı metodlardan istifadə edir
- a.))Ümumməntiqi və nəzəri metodlar
 - b. Sistemli və nəzəri metodlar
 - c. Bixeviorist və ümumməntiqi metodlar
 - d. Nəzəri və bixoviorist metodlar
 - e. Ümumməntiqi və sistemlə təhlil metodları

14. Sistemlə təhlil metodunun hansı ünsürləri özünə daxildir
- a. Sistem, mühit, ictimai rəy
 - b.))Sistem, mühit, cavab reaksiyası
 - c. Mühit və sosial sfera
 - d. [yeni cavab] Sosial-siyasi mühit və ictimai rəy
 - e. Siyasi, sosial mühit və cavab reaksiyası

15. Müstəqiləlmkimipolitologiyanınistifadə etdiyimethodlar
-)Sistemlitəhlil, müqayisəlitəhlil, bixeviorçu
 - Ümumməntiqi, nəzəri, bixeviorçu
 - Bixeviorçu, nəzəri, sistem təhlili
 - Sistem təhlil, nəzəri, bixeviorçu
 - Sistem təhlil, nəzəri, bixeviorçu
16. Aşağıdakılardan şansı sosiologiyanın funksiyası deyil
- İdrak
 - İdarəetmə
 - Tərbiyəvi
 - Proqnozlaşdırıcı
 -) İdeoloji
17. E.ə.VI-V ci əsirlərdə yaşamış çin mütəfəkkiri Konfitsiyə görə cəmiyyətin sosial siyasi həyatı hansı hissələrə bölünür
- Stabillik, Uyğunlaşma, Anarxiya
 -)Nizamsızlıq, Stabillik, Böyük uyğunlaşma
 - Uyğunlaşma, Stabillik, Qeyri sabitlik
 - Stabillik, Avtomatizm, Analogiya
 - Mütəqillik, Sabitlik, Böyük uyğunlaşma
18. “Dövlət cəmiyyətin sosial önəmi olan ailənin sinonimidir ifadəsi hansı qədim dövr mütəfəkkirinə aiddir
- Loo-szi
 - Moa-szi
 - Periandr
 - Solon
 -)Konfutsi
19. “Patriarxal-parenalist” nəzəriyyə hansı qədim dövr mütəfəkkimrinə aiddir:
-)Konfutsi
 - Mao-szi
 - Mao-szi
 - Lao-szi

- e. Şan-Yan
- f. Solen

20. “Dövlət ədalətlə qanunlar əsasında qurulmalı və idarə olunmalıdır”-fikri hansı qədim dövr mütəfəkkirinə aiddir

- a. Pifaqor
- b.)) Sokrat
- c. Heraklit
- d. Platon
- e. Demokrit

21. “Çox gülməlidir insanlar hər yoldan ötənə öz ayaqqabılarını tikməyi məsləhət bilmədiyi halda, dövləti idarə etməyi rüşkatma yolu ilə həll edirlər” -fikri hansı qədim dövr mütəfəkkirinə aiddir

- a. Heraklit
- b. Pifaqor
- c. Demokrit
- d. Platon
- e.))Sokrat

22. Platona görə “İdeal dövlətdə” mühafizəçilərin funksiyası nədən ibarətdir

- a. Mühafizəçilər-qulların hüquqlarını müdafiə edirdilər
- b.))Mühafizəçilər-dövlətin zor aparatını yaradırlar və arestokrat quldarların sinfi hökmranlığını qoruyurlar
- c. Mühafizəçilər- əkinçi və sənətkarların hüquqlarını müdafiə edirlər
- d. Mühafizəçilər – idarəedən və idarəolunanların hökmranlığını qoruyurlar
- e. Mühafizəçilər- mövcud dövlət quruluşu və hakim təbəqənin mənafeyini müdafiə edirlər

23. “Bir insan üçün qul, digəri üçün ağa-quldar olmaq faydalı və ədalətlidir”-fikri hansı qədim dövr mütəfəkkirinə aiddir:

- a.))Aristotel
- b. Platon
- c. Sokrat

- d. Pifaqor
- e. Demostfen

24. Arestotelə görə aşağıda qeyd olunanlardan hansılar "qeyri normal" dövlət formasına aiddir

- a. Tiraniya, oliqarxiya, demokratiya
- b. Tiraniya, oliqarxiya, anarxiya
- c. Demokratiya, aristokratiya, demokratiya
- d. Tiraniya, politiya, demokratiya
- e. Demokratiya, politiya, aristokratiya

25. Aristotelin ideal dövlət tipi hansıdır

- a. Aristokratiya
- b. Politiya
- c. Monarxiya
- d. Tironiya
- e. Oliqarxiya

26. Elinizm dövrü mütəfəkkiri Dikearxa görə "ideal dövlət" forması özündə hansı dövlət formalarının elementlərini birləşdirməlidir

- a. Monorxiya, oliqarxiya, demokratiya
- b. Monarxiya, aristokratiya, demokratiya
- c. Manarxiya, demokratiya, politiya
- d. Demokratiya, aristokratiya, politiya
- e. Monarxiya, tiraniya, oliqarxiya

27. "Cəmiyyətin sinfi-idarəçilik təşkilini zəruri və qanunauyğun hal hesab edən" -orta əsr mütəfəkkiri hansıdır

- a. Əl-Fərabî
- b. İbn-Rüşd
- c. İbn-Sina
- d. Əl-Biruni
- e. İbn-Sina

28. "Dövləti varlıların sadə xalqı istismar etmək üçün hökm aparatı vasitəsi" hesab edən intibah dövrü mütəfəkkiri hansıdır
-)Tomas Mor
 - Frensis Bekon
 - Jan Boden
 - Nikolo Makiavelli
 - Con Lokk
29. "Cəmiyyətdə hamının hamıya qarşı müharibəsi labüddür" ideyası kimə məxsusdur
-)Tomas Hobbs
 - Con Lokk
 - Şarl lui Monteskye
 - Benedikt Spinoza
 - Pyer Qassendi
30. "Dövlətin yaranmasında başlıca məqsəd öncə xüsusi mülkiyyətin mühafizəi zərurəti olmuşdur"- fikri aşağıdakı adları çəkilən mütəfəkkirlərdən hansına
- Şarl Lui Madeskye
 -)Con Lokk
 - Benedit Srinoza
 - Pyer Qassendi
 - Tomas Hobbs
31. Ş.L.Monteskyeyə görə ideal dövlət tipi hansıdır
-)Hakimiyyətin bir şəxsin əlində cəmlənməsinin qarşısını almaq
 - Hakimiyyəti parçalamaq
 - Xalqın idarəetmədə iştirakını təmin etmək
 - Siyasi proseslərdə xalqın iştirakını təmin etmək
 - Siyasi idarəetməni sadələşdirmək
32. "Cəmiyyətin mənəviyyəti qanunvericilik və idarə formasından asılıdır" fikri aşağıda adları çəkilən mütəfəkkirlərdən hansına məxsusdur
- Jan-Jak Russo
 -)Deni di Dro
 - Şarl lui Motoskye
 - Con Lokk
 - Tomas Hobbs

33. İctimai münasibətlərin fundamentini "Sinif-dövlət-siyasət" formulu ilə xarakterizə edən mütəfəkkirlər hansılardır

- a.))K.Marks və F.Engels
- b. K.Marks və F.Engels
- c. Ş.L.Monteskye və C.Lokk
- d. T.Hobbs və C.Lokk
- e. F.Engels və İ.Kant

34. "Siyasi baxışlarda əxlaq məsələləri xüsusilə əxlaq mühüm yer tutur"-fikri kimə aiddir

- a. Con Eliat
- b. Tomas Cefferson
- c.))Beniamin Frankilin
- d. Tomas Cefferson
- e. Olvin Toffer

35. N.Gəncəvinin siyasi ideali ilk əvvəl və sonra nə olmuşdur?

- a. utopik monarxiya, sonra xalq hakimiyyəti
- b. maarifçi monarxiya, sonra demokratik respublika
- c. maarifçi feodalizm, sonra xalq hakimiyyəti
- d. maarifçi monarxiya, sonra utopik dövlət
- e. maarifçi monarxiya, sonra xalq hakimiyyəti

36. M.F.Axundov yaradıcılığının ilk illərində hansı dövlət formasının tərəfdarı kimi çıxış edirdi?

- a. Konstitusiyaya monarxiya
- b.))Maarifçi monarxiya
- c. Demokratik respublika
- d. burjua respublikası
- e. xalq hakimiyyəti tərəfdarı

37. XIX əsrin 70-ci illərindən etibarən M.Axundov hansı dövlət formasının tərəfdarı kimi çıxış edir?

- a. demokratik monarxiya
- b.))xalq hakimiyyəti
- c. maarifçi monraxiya
- d. konstitusiyalı monarxiya
- e. inqilabçı dmokratiya

38. "Avesta"ya görə dövlət hakimiyyətinin möhkəmliyi nədən asılıdır

- a. Cəmiyyətin mühavizəsindən
- b.))Vətəndaşlarda mənəvi borcun necə tərbiyə edilməsindən
- c. Vətəndaşla dövlət arasındakı münasibətin xarakterindən
- d. Cəmiyyətdəki ünsiyyət formasından
- e. Vətəndaşlarda "vətəndaşlıq" hissənin necə tərbiyə edilməsindən

39. "Allah nemətləri hamı üçün yaradılmışdır, ona görə də nemətlər hamı arasındı bərabər bölüşdürülməlidir"-ideyası kimə məxsusdur

- a. Zərdüşt
- b. Mani
- c.))Məzdək
- d. Babək
- e. Cavidan

40. N. Tusiyə görə siyasətin hansı növləri mövcuddur

- a.))Fəzilətli və naqis
- b. Xeyrə və şərə xidmət edən
- c. Səbəbi xeyir olan və səbəbi şər olanlar
- d. daxili və beynəlxalq
- e. Xarici və daxili

41. Nəsrəddin Tusi siyasətin hansı növlərini göstərir?

- a. ölkə siyasəti, camaat siyasəti, kəramət siyasəti, sosial siyasət
- b. ölkə siyasəti, qələbə siyasəti, xarici siyasət, camaat siyasəti
- c. ölkə siyasəti, kəramət siyasəti, camaat siyasəti, xarici siyasət
- d.)) ölkə siyasəti, qələbə siyasəti, kəramət siyasəti, camaat siyasəti
- e. ölkə siyasəti, qələbə siyasəti, zor və güc siyasəti, insanların rifah halını yaxşılaşdırmaq məqsədi ilə aparılan sosial siyasət

42. Azərbaycan xalqının siyasi fikrinin sistemli şəkildə şərh olunduğu ilk yazılı abidəsi necə adlanır
- Qanun
 - Zərdüştlük
 -)Avesta
 - Hökümdar
 - Sonsuz zaman
43. “İnsanlar könüllü şəkildə birləşmək arzusunda olduqları zaman, onların tələbatını ödəmək məqsədiylə yaranır” - fiziki hansı orta əsr mütəfəkkirinə məxsusdur
- M.Fizuli
 - M.Əvədi
 - Ə. Bəhmənyar
 - N. Gəncəvi
 -)N. Tusi
44. “Ölkə sahibi olmaq istəyənin yeddi xüsusiyyəti olmalıdır: atalıq, alicənablıq, mətinlik, kişilik əzmi, səbirli olmaq, var dövlət, sadıq köməkçilər” -fikri hansı orta əsr mütəfəkkirlərinə məxsusdur
-)N.Tusi
 - M.Fizuli
 - N. Gəncəvi
 - Ə.Bəhmənyar
 - M. Əmədi
45. “Ölkəni idarə edən monarx zülmünün və cəhalətin əleyhinə olmalıdır” -fikri hansı mütəfəkkirə məxsusdur
-)A.Bakıxanov
 - M.F. Axundov
 - N.Tusi
 - N.Gəncəvi
 - M.M.Ə.Kazımbəy

46. "Dünyada o cümlədən də siyasi həyatda hər şey təbii, sarsılmaz qanunlar əsasında inkişaf edir"-
ideyası hansı mütəfəkkirə məxsusdur
- M.M.Ə.Kazimbəy
 - M.F.Axundov
A. Bakıxanov
 - H. Zərdabi
 - C. Məmmədquluzadə
47. Əbülhəsən Bəhmənyar feodalizm quruluşu haqqında nə deyirdi və səadətə çatmaq yolunu
nədə görürdü
- o mövcud quruluşu tərifləyir və səadətə çatmaq yolunu təhsil və mənəvi
təkmilləşmədə görürdü
 - mövcud quruluşu pisləyir və səadətə çatmaq yolunu təhsil və mənəvi
təkmilləşmədə görürdü
 - mövcud quruluşu tərifləyir və səadətə çatmaq yolunu xeyirxah
hökmdarda görürdü
 - mövcud quruluşu pisləyir və səadətə çatmaq yolunu inqilabda görürdü
 - mövcud quruluşu pisləyir və səadətə çatmaq yolunu xalqın hakimiyyətə
gəlməsində görürdü
48. Nizami Gəncəvi feodal cəmiyyətinin nöqsanlarının başlıca səbəbini nədə görürdü?
- ədalətsizliyə, zorakılığa və qarətə əsaslanan dövlətin xarakterində görürdü
 - şahların dövləti düzgün idarə etməsində görürdü
 - şahların əhali tərəfindən seçilməməsində görürdü
 - şahların maariflənməsində görürdü
 - ədalətsizliyə və zorakılığa əl atan şahlar monarxların maarifçi olmamasında görürdü
49. M.Ə.Rəsulzadə hürriyyətin beş əsas formasını göstərirdi?
- söz azadlığı, mətbuat azadlığı, azsaylı xalqların azadlığı, vicdan azadlığı, ittifaq azadlığı
 - söz azadlığı, mətbuat azadlığı, milli azadlıq, malın, canın mühafizə olunması, vicdan
azadlığı
 - söz azadlığı, mətbuat azadlığı, cəmiyyət və ittifaq azadlığı, vicdan azadlığı, xalq azadlığı
 - söz azadlığı, mətbuat azadlığı, insan azadlığı, vicdan azadlığı, malın, canın mühafizə
olunması
 - söz azadlığı, mətbuat azadlığı, malın və canın mühafizə olunması, cəmiyyət və ittifaq
azadlığı, vicdan azadlığı

50. "Kəmalüdüvlə məktubları" əsərində M.F.Axundov hansı idarəetmə formasını təbliğ edirdi
- Teokratik monarxiya
 - Mütləq monarxiya
 - Parlament monarxiya
 -))Konstitusiyalı monarxiya
 - Maarifçi monarxiya
51. H. Zərdabi cəmiyyətin sosial-iqtisadi və mədəni geriliyinin səbəbi kimi hansı amili göstərirdi
- xalqın ictimai aktivliyinin aşağı səviyyədə olması
 -))Xalqın müasir elmi biliklərdən xəbərsiz olması
 - Xalqın siyasi şüur səviyyəsinin aşağı olması
 - Xalqın siyasi mədəniyyət səviyyəsinin aşağı olması
 - Xalqın siyasi savadsızlığı
52. C. Məmmədquluzadənin ideal dövlət quruluşu aşağıda qeyd olunanlardan hansıdır
-))Demokratik respublika
 - Konstitusiyalı monarxiya
 - Parlamentli monarxiya
 - Respublika
 - Monarxiya
53. Siyasi münasibətlərin mürəkkəb forması nədir?
-))cəmiyyətin siyasi sistemi
 - siyasi partiyalar
 - siyasi birliklər
 - ictimai-siyasi quruluş
 - ictimai birlik formaları
54. Siyasətin səviyyələri aşağıdakılardır:
-))mikro,meza və meqa səviyyələri
 - aşağı,ondan bir az yüksək və yüksək səviyyələr
 - orta,ali,yüksək səviyyələr
 - aşağı,orta,ali səviyyələr
 - orta,ali,meqa səviyyələr

55. Siyasətin beynəlxalq subyektləri bunlardır
- müxtəlif xarakterli beynəlxalq təşkilatlar
 - ayrı-ayrı dövlətlər arasında yaradılan ittifaqlar
 - ATƏT vəBMT
 -))Milli dövlətlər, supermilli, təşkilatlar, qeyri-hökumət təşkilatları BMT-yə daxil olan təşkilatlar
 - iri şirkətlər və milli birliklər
56. Siyasi əlaqələrin bir forması olub insanların siyasi maraqlarının üst-üstə düşüb düşməməsi əsasında təşəkkül tapan siyasi əməkdaşlıq və siyasi rəqabətdə təzahür edən münasibətlər necə adlanır:
- İctimai-siyasi münasibətlər
 - Sosial-siyasi münasibətlər
 - İctimai münasibətlər
 - Sosial münasibətlər
 -))Siyasi münasibətlər
57. İnsanları siyasi maraqlara, siyasi baxışlara görə bir-birindən ayıran, özünün daxili təşkilatının xüsusiyyətlərinə görə öz yerini tutan müxtəlif siyasi birliklərin məcmusu necə adlanır:
-))Siyasi struktur
 - sinfi struktur
 - Demokratik struktur
 - Milli-etnik struktur
 - Sosial struktur
58. Siyasəti insan birliklərinin formaları arasında münasibətlərin ən vacibi hesab edən mütəfəkkir kimdir:
-))Aristotel
 - Platon
 - Pifaqor
 - Siseron
 - Demokrat

59. Siyasi partiyalar və ittifaqlar hansı məqsədlə yaradılır?
- qrup mənafeələrini əks etdirmək
 - milli mənafeələri qorumaq
 - ictimai maraqlara cavab vermək
 -))dövlət hakimiyyətini əldə etmək və maraqlarına görə istifadə etmək
 - hakimiyyət strukturlarını qurmaq
60. Y.M.Danken siyasətdə hansı üç aspekti əsas hesab edir?
- rəhbərlik, idarəçilik, strategiya
 -))idarəçilik, strategiya,mülahizə
 - darəçilik, taktika,strategiya
 - strategiya, mülahizə,rəhbərlik
 - rəhbərlik təşkilatçılıq, idarəetmə
61. FransızpolitoloqJ. M. Dankensiyasəttərmininiizahətmək üçünhansı amilləri önplana çəkir:
-))İdarəçilik, strategiya, mülahizə
 - İdeya, hakimiyyət, cəmiyyət
 - Mülahizə,ideologiya, strategiya
 - Sosial-siyasi münasibətlər və siyasi idarəetmə
 - Azadlıq, aşkarlıq,milli siyasət
62. insanların ictimai rifahın əlavə edilməsinə yönəldilmiş şüurlu fəaliyyət siyasətə hansı amildən yanaşmanı özündə təzahür etdirir:
- Sosial
 -))Etit
 - Hakimiyyət
 - Stratifikasiya
 - İctimai
63. Çoxcəhətli ictimai münasibətlərin, insan fəaliyyətinin, davranışlarının, baxışlarının, hakimiyyətə dair və cəmiyyətin idarə olunmasında konkret məsələlərə görə insanlar arasında mövcud olan rəngarəng əlaqələrin toplusu necə adlanır:
-))Siyasət

- b. Hakimiyyət
- c. İdeologiya
- d. Siyasi sistem
- e. Siyasi baxışlar

64. Siyasətin əsas komponentləri bunlardır:

- a. idel obraz,siyasi reallıq,qiymətləndirmə
- b.))arzu edilən quruluş obrazı,siyasi reallıq,siyasi məqsədə çatmağın yolları və vasitələri
- c. qiymətləndirmə, təşkilatlanma,məqsədə çatmaq yolları
- d. ideal quruluşun obrazı,strateji,qiymətləndirmə,siyasi reallıq
- e. siyasi məqsəd,taktika,strategiya və siyasi reallıq

65. Siyasətin hansı elementləri vardır?

- a. ideoloji yanaşma,siyasi təsisatlar
- b.))normativideyalar,hakimiyyətvə siyasiideyalar,münasibətlər,siyasiinstitutlar
- c. siyasi institutlar və təşkilatlar
- d. qanunlar,nəzəriyyə və baxışlar
- e. ideyalar,doktrinalar və nəzəriyyələr

66. .Siyasi mənafeələrin əsas məhrələləri bunlardır?

- a. subyektin vəziyyəti, dərk olunma səviyyəsi,real qiymətləndirmə,təsislənmə
- b. təsisatlanma,təşkilatlanma,baş a düşmə
- c. dərk etmə,təsisatlanma,ideoloji yanaşma
- d. praktiki yanaşma,təsisatlanma,təşkilatlanma,real qiymətləndirmə
- e.))praktiki əlaqələrdə subyektin vəziyyəti,dərk olunması,davranış və fəaliyyət motivləri,mənafeələrin təsisləndirilməsi,hərəkətin özü

67. Siyasi hakimiyyətin əldə edilib, istifadəsi və bölüşdürülməsinə dair siyasi həyatın subyektlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyəti hansı münasibətləri xarakterizə edir:

- a.))Siyasi
- b. Sosial
- c. İctimai
- d. İqtisadi
- e. Psixoloji

68. Siyasi münasibətlərin mərkəzi nöqtəsini hansı münasibətlər təşkil edir:
- Hakimiyyətə dair mərkəzdə və yerlərdə yaranan münasibətlər
 - Siyasi münasibətlərə dair münasibətlər
 - Sosial strukturun elementləri arasındakı münasibətlər
 - Vətəndaşlar arasındakı sosial-siyasi münasibətlər
 - Sosial-siyasi münasibətlər
69. Cəmiyyətdə müxtəlif sosial qruplar əmələ gətirən ictimai münasibətlər forması və real əlaqələr neçə adlanır:
- Mənası
 - Maraq
 - İdeologiya
 - Siyasət
 - Fəaliyyət
70. Şəxsiyyətin təbii modelini kim tərəfindən irəli sürülmüşdür
- T.Hobbs
 - A.Smit
 - H.Spenser
 - C.Lokk
 - M.Veber
71. Liderliyin psixanaliz mövqeyindən açıqlayan mütəfəkkir hansıdır
- Z.Froyd
 - F.Nitsşe
 - C.Lokk
 - S.Xuk
 - M.Veber
72. İnsanın bioloji xüsusiyyətləri hansılardır
- insanın cəmiyyətdə qazandığı sosial xüsusiyyətlər
 - İnsana irsən qabiliyyət formasında verilən vergi
 - İnsana irsən keçən fiziki xüsusiyyətlər

- d. İnsanın sosial-siyasi xüsusiyyətləri
- e. İnsanın digərləriylə ünsiyyət zamanı qazandığı, xüsusiyyətləri

73. İnsanın psixoloji xüsusiyyətinə hansı aiddir

- a. Cəmiyyəti dərk etmə prosesi
- b. Cəmiyyətdəki sosial-siyasi vəziyyəti dərk etmə prosesi
- c. Özünü dərk etmə prosesi
- d. Sosial prosesləri dərk etmə prosesi
- e. İctimai prosesləri dərk etmə prosesi

74. Konkret tarixi münasibətlərin məhsulu və aparıcısı kimi çıxış edən, özünün şüuru ilə onlara təsir göstərən, əmək, sosial-siyasi fəaliyyətinə və cəmiyyətdə tutduğu mövqeyinə görə fərqlənən, öz üzərinə sosial funksiyalar götürən və bu funksiyaları idarə edən subyekt kimdir

- a. varlıq
- b. Şəxsiyyət
- c. Fərd
- d. İnsan
- e. Cəmiyyət

75. Şəxsiyyətin modelləri hansılardır

- a. Tabeetmə, mənafe, demokratiya
- b. Tabeetmə, mənafe, plyuralist
- c. Mənafe, demokratik, avtoritar
- d. Tabeetmə, demokratik, avtoritar
- e. Demokratik, mənafe, plyuralist

76. Şəxsiyyətin plüralist modelinə görə siyasi proseslərdə aparıcı rol oynayan element hansıdır

- a. Siyasi partiya və qruplar
- b. Siyasi hakimiyyət və siyasi partiyalar
- c. Dövlət və siyasi partiyalar
- d. Cəmiyyət və siyasi qruplaşmalar
- e. Kütlə və siyasi partiyalar

77. Siyasi lideri fetişləşdirən, onun xalqdan, sinifdən azad olmasını zəruri hesab edən müəllif

- a. S.Xuk
- b. Z.Freyd
- c.))Nitsşe
- d. C.Lokk
- e. M.Veber

78. N.Tusiyyə görə lider olmaq istəyənin insan hansı xüsusiyyətlərə malik olmalıdır

- a. atalıq, alicənablıq, mətinlik, tam əzm, siyasi mədəniyyətə birləşmiş olmaq, var-dövlət sahibi olmaq, sadıq köməkçilər
- b. mətinlik, tam əzm, səbirli olmaq, var-dövlət sahibi olmaq, sadıq köməkçilər
- c. atalıq, mətinlik, tam əzm, səbirli olmaq, var-dövlət sahibi olmaq,
- d. atalıq, alicənablıq, mətinlik, tam əzm, səbirli olmaq, sadıq köməkçilər
- e.))atalıq, alicənablıq, mətinlik, tam əzm, səbrli olmaq, var-dövlət sahibi olmaq, sadıq köməkçilər

79. Ənənəvi liderin başlıca xüsusiyyəti

- a.))Elitaya mənsub olmaq, ənənələrin müqəddəsliyinə inam
- b. Kütləyə mənsub olmaq, ənənələrin müqəddəsliyinə inam
- c. Elitaya mənsub olmaq, ənənələrin müqəddəsliyinə inamsızlıq
- d. Kütləyə mənsub olmaq, ənənələrin müqəddəsliyinə inamsızlıq
- e. Ənənələrin müqəddəsliyinə inam

80. Siyasi liderin obyektinə aiddir

- a. Millət, sosial qrup və təbəqələr
- b. Siyasi partiya, qrup və ayrıca fərdlər
- c. Xalq, sosial qrup və təbəqələr
- d.))Millət, xalq, sosial qrup və təbəqələr, professional və demokratik
- e. Sosial qrup, sinif və sosial təbəqələr

81. Siyasi liderin subyektinə aiddir

- a. Millət, sosial qrup, təbəqə
- b.))Siyasi partiya, qrup və ayrıca fərdlər

- c. Siyasi partiya və ayrıca fərdlər
- d. Xalq, sosial qrup və təbəqələr
- e. Xalq, millət, cəmiyyət

82. Şəxsiyyətin modelləri hansılardır

- a.))Tabeetmə,mənafe,pllyuralist
- b. Tabeetmə,mənafe,demokratik
- c. mənafe,pllyuralist, avtoritar
- d. demokratik,avtoritar, mənafe
- e. Tabeetmə,avtoritar, demokratik

83. Ali-bioloji tip,fövqəli insan haqqında konsepsiyanın müəllifi kimdir

- a.))F.Nitsşe
- b. Z.Freyd
- c. S.Xuk
- d. De Qoll
- e. M.Veber

84. Harizmalı liderin başlıca xüsusiyyətləri

- a.))Rəhbərin qabiliyyətinə hədsiz inam, onun əlahiddəliyi, şəxsiyyətə pərəstiş
- b. Rəhbərə inamsızlıq,şəxsiyyətə pərəstiş
- c. Rəhbərin əlahiddəliyi, şəxsiyyətə pərəstiş
- d. Rəhbərə hədsiz inam
- e. Şəxsiyyətə pərəstiş

85. Liderliyi "psixanaliz" mövqeyindən açıqlayan mütəfəkkir hansıdır

- a. F. Nitsşe
- b.))Z. Freyd
- c. S.Xuk
- d. M. Veber
- e. C.Lokk

86. Siyasi lideri fetisləşdirən, onun xalqdan, sinifdən azad olunmasını zəruri hesab edən müəllif hansıdır

- a. M.Veder
- b. C.Lokk
- c.))S Xuk
- d. F. Nitsşe
- e. Z. Freyd

87. M. Veberə görə siyasi liderlərin növləri hansılardır

- a. Ənənəvi, harizmalı, demokratik
- b.))Ənənəvi, harizmalı, rasional-leqal
- c. Harizmalı, avtoritar, demokratik
- d. Ənənəvi, demokratik, totalitar
- e. Harizmalı, rasional-leqal, demokratik

88. Azərbaycanda dövlət hakimiyyətinin mənbəyi nədir?

- a. siyasi qruplr və təşkilatlar
- b. siyasi partiyalar
- c. ictimai-kütləvi hərəkatlar
- d.))Azərbaycan xalqı
- e. Dövlət hakimiyyətinin mənbəyi olmur.

89. Hakimiyyət bölgüsü prinsipini ilk dəfə kim irəli sürmüşdür?

- a. Ş.Monteskyö
- b.))C.Lokk
- c. T.Hobbs
- d. N.Makiavelli
- e. A.Helvetsi

90. Hakimiyyəti Allahın yaratdığı qayda hesabədən mütəfəkkir kimdir

- a. H.Morgentan
- b.))Akvinalı
- c. T.Hobbs
- d. C.Lokk
- e. N.Makiavelli

91. "Hakimiyyət ayrıca bir fərdin və ya qrupun başqaları üzərində öz iradəsini həyata keçirməsidir"- fikri kimə məxsusdur
-)P.Blau
 - Aristotel
 - Platon
 - C.Lokk
 - T.Hobbs
92. Hakimiyyəti bəzi insanların əmrlər verməsi, digərlərinin isə onu yerinə yetirməklə məşğul olması kimi izah edən amil hansıdır
- Relyasionist
 -)Biheviarist
 - Psixoloji
 - Teleoloji
 - Struktur-funksional
93. Hakimiyyəti insan cəmiyyətinin özünü təşkil üsulu, sosial təşkilat kimi izah edən amil aşağıda qeyd olunanlardan hansıdır
-)Struktur-funksional
 - Relyasionist
 - Biheviarist
 - Psixoloji
 - Teleoloji
94. Hakimiyyətin hansı səviyyəsi idarəetmədə əlaqələndirici kimi çıxış edir?
- birinci səviyyə əsasdır
 - üçüncü səviyyə əsas və əlaqələndiricidir
 - heç bir əsa deyil
 - ikinci səviyyənin rolu yoxdur
 -)orta səviyyə
95. C.Lokka görə dövlət hakimiyyətinin əsas vəzifəsi hansılardır

- a.))qanunlar qəbul etmək,onu pozanları cəzalandırmaq,vətəndaşları xarici təcavüzdən qorumaq
- b. Dövləti iqtisadi,hərbi və siyasi cəhətdən idarə etmək
- c. Dövləti hərbi cəhətdən qorumaq,müvafiq,qanunlar qəbul etmək
- d. azadlığı,müstəqilliyi qorumaq,qanunların aliliyini təmin etmək
- e. hərbi və siyasi cəhətdən dövləti qorumaq,azadlığı təmin etmək

96. S.Monteskyö hansı əsərində hakimiyyət bölgüsünü əsaslandırmışdır?

- a. demokratik quruluş
- b. Respublika
- c.))qanunların ruhu
- d. Fars məktubları
- e. dövlət və cəmiyyət

97. A.Entsioniyə görə hakimiyyətin həyata keçirilmə vasitələri hansılardır

- a.))Utilitar,məcburi,normativ
- b. Sosial,iqtisadi,məcburi
- c. Siyasi,iqtisadi,məcburi
- d. Utilitar,normativ,məcburi
- e. Sosial və normativ

98. Hakimiyyətin bir sıra adamların digərlərinə mütləq və ya nisbi təcəlliyini nəzərdə tutan təzahür forması necə adlanır

- a.))Ağalığ
- b. Tabelik
- c. Rəhbərlik
- d. İdarəetmə
- e. Nüfuz hakimiyyəti

99. Hakimiyyətintəzahürformaları hansılardır?

- a. idarəetmə,təşkilətmə,məcburetmə,normativləşdirmə
- b. ağalığ,idarəetmə,rəhbərlik,məcburetmə,nəzarət
- c.))ağalığ,rəhbərlik,idarəetmə,təşkilətmə,nəzarət

- d. agalıq,məcburetmə,təşkiletmə,nəzarət
- e. nəzarət,normalaşdırma,təşkiletmə,rəhbərlik

100. Siyasi hakimiyyətin funksiyaları hansılardır?
- a. cəmiyyət idarə etmək,parlament formalaşdırmaq
 - b. siyasi sistem təşkil etmək,təsisat qruplarını istiqamətləndirmək.
 - c. qanunverici orqanları formalaşdırmaq,icraedici orqnları təşkil etmək
 - d.))siyasi sistemin formalaşması,siyasi münasibətlər,cəmiyyət və dövlətin idarə olunması, siyasi rejimin təşkili, hakimiyyət orqanlarının siyasi prosesləri lazımi istiqamət yönəltməsi
 - e. Məhkəmə sistemini yaratmaq, yerli özünü idarəni təşkil etmək
101. Sosial –siyasi təbiətinə görə hakimiyyətin hansı tipləri fərqləndirilir
- a.))Monarxiya ,respublika
 - b. Siyasi ,qeyri siyasi
 - c. Təkbaşına ,poliarxik
 - d. Dövlət,assosiativ
 - e. Parlament ,hökumət
102. Hakimiyyətin təşkil olunma səviyyələri hansılardır
- a. Makro və mikro
 - b. Makro,ara,mikro
 - c. Mezo,orta
 - d. Makro,mezo
 - e.))Makro,orta,mikro
103. Siyasi hakimiyyətin subyektləri hansılardır
- a. Siniflər və sosial təbəqələr
 - b.))Təsisatlı,assosiasiyalaşmış və anomik qruplar
 - c. Sosial qruplar və təbəqələr
 - d. Siyasi partiyalar və sosial təbəqələr
 - e. Assosiasiyalaşmış qruplar və elitələr
104. Siyasi sistemi fərqləndirən xüsusiyyətlər
- a.))Hakim mövqeyə malik olması,daha yaxşı formalizə olunması
 - b. Hakim mövqeyə malik olması

- c. Daha yaxşı formalizə olunması
- d. Hökmran olması
- e. Müstəqil olması

105. Siyasi sistemin muxtariyyətini məhdudlaşdıran vasitə hansıdır

- a. İqtisadiyyat
- b. Mədəniyyət
- c. Mənəviyyat
- d. Sosial mühüt
- e. İctimai rəy

106. "Siyasisistem" terminipolitologiyaelminə kim tərəfindən və nə zaman gətirilmişdir

- a. XX əsrin 20-ci illərində E.Fon.Bertalay tərəfindən
- b. XX əsrin birinci yarısında D.İsten tərəfindən
- c. XX əsrin ikinci yarısında T.Parsens tərəfindən
- d. XX əsrin əvvəllərində Q.Almond tərəfindən
- e. XX əsrin 50-60-cı illərində D.İston tərəfindən

107. Siyasi sistemin aşağıdakı tərifini hansı politoloq tərəfindən irəli sürülmüşdür: "Siyasi sistem-həm hakimiyyət institutu, həm də cəmiyyətin digər strukturaləməntləri tərəfindən həyata keçirilən rol və qarşılıqlı təsirin məcmusudur

- a. F.Burlatskiy
- b. A.Qalkin
- c. Q.Almond
- d. T.Parsons
- e. D.İsten

108. Siyasi rejiminizahını vermiş politoloq hansıdır

- a. E.Vaytr
- b. M.Veber
- c. S.Luk
- d. F.Nitsşe
- e. İ.Kant

109. Siyasi rejimin tipləri hansılardır
- Talitar ,avtoritar
 -)Demokratik,tolitar,avtoritar
 - Demokratik,despotik
 - Aristokratik,konfederativ
 - Respublika,monarxiya
110. Siyasi sistemin mərkəzi elementi hansıdır
-)Siyasi hakimiyyət
 - Dövlət
 - Siyasi partiyalar
 - Siyasi rejim
 - Siyasi süür ə mədəniyyət
111. Siyasi sistemin tarixi formaları
-)aristokratiya,avtokratiya,demokratiya
 - totalitar,tiraniya,plutokratiya
 - plutokratiya,oxlokratiya
 - anarxiya,demokratiya
 - demokratiya,aristokratoya
112. Siyasi rejimin tipləri hansılardır
-)Demokratik,totolitar,avtoritar
 - totolitar,avtoritar
 - Demokratik,totolitar,
 - Demokratik,avtoritar
 - Aristokratik,totolitar,avtoritar
113. .Dövlət quruluşu formaları hansılardır
-)Unitar,federativ,konfederativ
 - Monarxiya, respublika
 - Unitar,monarxiya, respublika
 - Federativ, respublika, monarxiya
 - Monarxiya,parlamentli respublika

114. Dövlətin icra etdiyi funksiyalar hansılardır
- Daxili və beynəlxalq
 -)Daxili və xarici
 - Sosial və siyasi
 - Mədəni və ictimai
 - Ümumi və Fərdi
115. Ərazi quruluşuna görə dövlətin tipləri
- Demokratik və federativ
 - Federativ və konfederativ
 - Respublika və konfederativ
 - Unitar və konfederativ
 -)Unitar və federativ
116. Dövlətin əsas əlamətləri hansılardır
-)Məcburetmə,zor tətbiq etmək, suverenlik, ümumilik, hüquq,vergi və mükəlləfiyyət toplamaq hüququ
 - Zor tətbiq etmək, suverenlik, ümumilik, hüquq,vergi və mükəlləfiyyət toplamaq hüququ
 - Məcburetmə,suverenlik, ümumilik, hüquq,vergi və mükəlləfiyyət toplamaq hüququ
 - Məcburetmə,zor tətbiq etmək, ümumilik, hüquq,vergi və mükəlləfiyyət toplamaq hüququ
 - Məcburetmə,zor tətbiq etmək, suverenlik, hüquq,vergi və mükəlləfiyyət toplamaq hüququ
117. Avtoritar rejimi xarakterizə edən amillər
-)Siyasi fəaliyyətin ciddi surətdə reqlamentləşdirilməsi]
 - Hakimiyyətin ciddi surətdə reqlamentləşdirilməsi
 - Hakimiyyətin bütün cəmiyyət sahələrinə təsiri.
 - Kütləvi informasiya vasitələri üzərində tam nəzarət
 - Şəxsiyyətin fəaliyyətinin ciddi surətdə reqlamentləşdirilməsi

118. Müxtəlif dövlətlərin siyasi, hərbi, iqtisadi və s. problemləri həll etmək üçün müvəqqəti birləşməsi necə adlanır
- Federasiya
 -)Konfederasiya
 - Unitar
 - Respublika
 - Monarxiya
119. Siyasi sistemin alt sistemi və mərkəzi elementi hansılardır
- Kommunikativ, siyasi-ideoloji və Dövlət
 - Tənzimləyici, ideoloji və Siyasi partiyalar
 -)İnstitusional, tənzimləyici, kommunikatıv, siyasi-ideoloji və Siyasi hakimiyyət
 - İdarəetmə, siyasi-ideoloji və Siyasi mədəniyyət
 - İnstitusional, kommunikatıv, tənzimləyici və Siyasi rejim
120. Aşağıda sadalananlardan hansılar siyasi-sistemin funksiyalarına aiddir
-)Ümumi siyasi yönüm, cəmiyyətin siyasi-hakimiyyət inteqrasiyası, cəmiyyətdəki sosial-siyasi fəaliyyət rejiminin nizamlanması, ictimai proseslərin ümumi idarə edilməsi
 - Cəmiyyətdə siyasi-sosial proseslərin idarə olunması, sosial-siyasi fəaliyyət rejiminin nizamlanması
 - Ümumi-siyasi yönüm, mövcud siyasi proseslərin idarə olunaraq lazımı istiqamətə yönəldilməsi
 - Cəmiyyətin siyasi hakimiyyət inteqrasiyası, sosial proseslərin idarə edilməsi
 - Cəmiyyətdə siyasi və qeyri-siyasi proseslərin idarə olunaraq lazımı istiqamətə yönəldilməsi
121. Siyasi sistemin” cəmiyyətdə məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, ehtiyatların səfərbər edilməsi, cəmiyyətin bütün elementlərinin inteqrasiyası və legitimləşdirmə “funksiyalarını aşağıda adları çəkilən hansı tədqiqatçılar müəyyənləşdirmişdir
-)F.M.Burlatskiy və A.A.Qalkin
 - M.Veber və A.Smit
 - C.Lokk və A.A.Qalkin
 - F.M.Burlatskiy və Merton
 - A.A.Qalkin və Mak.Ayver
122. Təkpərtiyalı sistemin müsbət tərəfi
-)siyasi qərarlar qısamüddətdə qəbul edilir

- b. müxalifsiyasipartiyalarınmövcudluğubürökratiyanı tormozlayır
- c. siyasiməsələlərbütüntəfərrüatı ilə ortalığa çıxır
- d. şəxsiyyətə pərəstiş imkanlarını kəskin şəkildə məhdudlaşdırır
- e. hərcürictimaitələbat özmüdafiəçilərinivə tənqidçilərinıtəpır

123. Azərbaycan Respublikası hansı siyasi partiya sistemə daxildir

- a. təkpartiyalı
- b. kütləvi partiyalar
- c. iki partiyalı
- d. kadrlar partiyası
- e.))çoxpartiyalı

124. İlk parlamnet tipi partiyalar nə zaman və harada meydana gəlmişdir:

- a. XVIII əsr İngiltərə
- b. XIX əsr Amerika
- c. XVəsr - Almaniya
- d.))XVII əsr-İngiltərə
- e. XII əsr Fransa

125. XX əsrdə formalaşmış və öz fəaliyyətində əsasən inqilabi metodlara üstünlük verən siyasi partiyaların başlıca məqsədi nədir:

- a. Mövcud hakimiyyəti devirmək
- b.))Kapitalisr cəmiyyətini dəyişmək
- c. Hakim təbəqənin mənafeyini müdafiə etmək
- d. Vətəndaşların hüddud və azadlıqlarını qorumaq
- e. Mövcud hakimiyyəti möhkəmləndirmək

126. "Partiya" sözünün mənası nədir:

- a.))Hissə
- b. Tam
- c. Sistem
- d. Qrup
- e. Təbəqə

127. Hakimiyyəti ələ almaq və ondan istifadə etmək məqsədi ilə müəyyən ideologiya və ya lider tərəfdarlarının məqsədyönlü və mütəşəkkil qrupu necə adlanır:
- İctimai təşkilat
 - Siyasi sistem
 -)Partiya
 - Hakimiyyət
 - Dövlət
128. Siyasi partiya –
- seçkilərdə fəal iştirak edən və öz namizədlərini dövlət idarələrinə keçirmək imkanına malik olan siyasi qrupdur
 -)hakimiyyəti ələ almaq və ondan istifadə etmək məqsədilə müəyyən ideologiya, ya da liderin tərəfdarlarının məqsədyönlü və mütəşəkkil qrupudur
 - zamanca fasiləsiz fəaliyyət göstərən təşkilat olub, xalqın köməyi ilə hakimiyyəti ələ keçirmək və saxlamaq üçün tədbirlər görən funksionerlər qrupudur.
 - xalqın dəstəyi üçün yarışanların təşkilatıdır
 - insanların fəaliyyətini koordinasiya edən qrupdur
129. Təkartiyalı sistemin mənfi xüsusiyyəti
- siyasi mübarizədə istedadlı adamların üzə çıxmasına şərait yaradır
 - rəqib üzərində qələbənin əsas təminatçısı olan partiya daxili nizam-intizam formalaşır
 - partiya rəhbərliyinin aktiv üzvlərin siyasi mədəniyyəti, təcrübəsi daha da artır
 -)partiya dövlətlə birləşir, hakimiyyəti öz inhisarına çevirir
 - partiya funksionerlərinin üstünlükləri məhdudlaşdırılır, sıravilərlə onların arasındakı məsafə maksimum azalır
130. Çoxpartiyalı siyasi sistemin müsbət cəhəti deyil
- siyasi partiyalar arasındakı rəqabət cəmiyyətin də siyasi maariflənməsinə pozitiv təsir göstərir
 -)partiyalararası fasiləsiz mübarizələr hakimiyyəti zəiflədir, enerji siyasi mübarizəyə sərf olunur
 - dinə etiqad müxtəlifliyi
 - siyasi məsələlərdə gizli məqamlar maksimum azalır, məsələlərin həllində alternativlik təmin olunur
 - rəqabət baxımından yeni sosial proqramların hazırlanması
131. Azərbaycan Respublikasında siyasi partiyalar haqqında qanun nə zaman qəbul edilmişdir

- a. 1988
- b. 1990
- c.))1992
- d. 1998
- e. 2000

132. İctimai-kütləvi təşkilatlar nə zaman meydana gəlmişdir

- a. XVII-əsrin sonu XVIII-əsrin əvvəlində
- b. XVIII əsrdə
- c. XIX əsrin əvvəlində
- d.))XIX əsrin II yarısında
- e. XX əsrin əvvəlində

133. Hakimiyyətə münasibətinə görə partiyanın hansı tipləri fərqləndirilir:

- a.))Hakim, müxalif, neytral
- b. Liberal, mühafizəkar, neytral
- c. Radikal, hakim, müxalif
- d. Liberal, hakim, müxalif
- e. . Hakim, Müxalif, islahatçı

134. Kapitalizm cəmiyyətinin dəyişdirilməsini qarşısına məqsəd qoyan partiyalar hansı metodlara üstünlük verirdilər.

- a. burjuaziyanı müdafiə etmək
- b. kral hakimiyyətini qorumaq
- c. cəmiyyətin maarifləndirilməsi
- d.))inqilabi
- e. parlamentdə çoxluq təşkil etmək

135. Amerika politoloqu S.Koen siyasi partiyaların mövcud cəmiyyətdə tutduğu rola şamil etməmişdir.

- a.))kütləvi partiya
- b. partiya siyasi avanqard kimi
- c. parlament tipli partiya

- d. seçki kampaniyalarına xidmət edən partiya
- e. insanları birləşdirən partiya klubları

136. Azərbaycan Respublikasında çox partiyalılığın əsası nə zaman qoyulmuşdur:

- a. XX əsrin əvvəllərində
- b. XIX əsrin əvvəllərində
- c. XVIII əsrdə
- d. XIX-XX əsrlərdə
- e. XX əsrin 20- ci illərinə qədər

137. Müasir Azərbaycanda mövcud olan çox partiyalı sistemin yaranmasında səbəb kimi aşağıda sadalanan amillərdən hansını göstərmək olar:

- a. SSRİ-nin dağılması
- b. "Qarabağ problemi" ərəfəsində qeyri-formal təşkilatların, klubların əmələ gəlməsi
- c. "Qarabağ problemi" ərəfəsində xalq hərəkətinin vüsət alması
- d. Azərbaycan-ermənistan münasibətlərini kəskinləşməsi
- e. Azərbaycanın dünyaya intiqrasiya etməsi

138. Azərbaycan Respublikasının "İctimai birliklər" haqqında Qanunu və "Siyasi partiyalar haqqında qanun"-u necənci ildə qəbul olunmuşdur:

- a. 1992-ci ildə
- b. 1990-cı ildə
- c. 1993-cü ildə
- d. 1991-ci ildə
- e. 1995-ci ildə

139. Azərbaycan vətəndaşlarının siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai-kütləvi təşkilat yaratmaq və mövcud könüllü birliyə daxil olmaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsində öz əksini tapmışdır:

- a. 58-ci maddədə
- b. 56-cı maddədə
- c. 52-ci maddədə
- d. 68-ci maddədə
- e. 62-ci maddədə

140. Yeni Azərbaycan partiyası hansı tipli partiyadır:
- İslahatçı
 - Mühafizəkar
 -)Parlament
 - Liberal
 - Neytral
141. Müasir cəmiyyətdə ictimai-siyasi təşkilatların sayının artmasına başlıca səbəbi aşağıda sadalananlardan hansıdır:
-)Vətəndaş cəmiyyəti və siyasi plüralizm şəraiti
 - Milli dövlətlərin sayının artması
 - Demokratik prinsiplərin geniş yayılması
 - Qanunun aliliyinin təmin olunması
 - Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması
142. «Demokratiya elə dövlət formasıdır ki, burada ali hakimiyyət istisnasız olaraq bütün vətəndaşlara məxsusdur» bu fikir kimə məxsusdur .
-)T.Hobbsa
 - S.Monteskyeyə
 - Fukididə
 - T.Ceffersona
 - V.Franklinə
143. Əgər Respublikada hakimiyyət xalqa məxsusdursa onda bu demokratiyadır” fikrinin müəllifi hansı mütəfəkkirdir?
- Ruzzvelt
 - Hobbs
 -)Monteskye
 - Cefferson
 - Franklin

144. .Pluralizmin mənası nədir
-))çoxluq, külliyyat
 - Azad fikirlilik
 - Sərbəstlik
 - Müstəqillik
 - Çoxluğa tabe olmağ
145. «Çox gülməlidir ki, adamlar hər yoldan ötənə öz ayaqqabılarını tikməyi məsləhət bilmədiyi halda,dövləti idarə etməyi püşk atmağ yolu ilə həll edirlər». Bu fikirlər hansı mütəfəkkirə aiddir?
- Pifaqor
 - Heraklit
 - Aristotel
 -))Sokrat
 - Platon
146. “Demokratiya” anlayışı ilk dəfə hansı mütəfəkir tərəfindən istifadə olunmuşdur:
-))Fukidid
 - Platon
 - Aristotel
 - Demokrit
 - Siseron
147. “Demokratiya” anlayışı ilk dəfə harada meydana gəlmişdir.
-))Qədim yunanistanda
 - Amerikada
 - Böyük Britaniyada
 - Fransada
 - Vatikanda
148. Dövlət idarəçilik forması kimi demokratiyanın digər idarəetmə formalarından fərqləndirən səciyyəvi əlamətləri hansılardır:
-))Xalqın suverenliyi əsas dövlət orqanlarının seçkili olması, vətəndaşların hüquq bərabərliyi, qərarların çoxluq tərəfindən qəbul olunması
 - Plüralizm qanunun adiliyi, aşkarlıq

- c. qərarların çoxluq tərəfindən qəbul olunması, azad seçki və iqtisadi mülkiyyət müxtəlifliyi
- d. Xalq suverenliyi, dövlət suverenliyi, söz azadlığı, aşkarlıq
- e. azad seçki, vicdan azadlığı, söz azadlığı, aşkarlıq

149. Antik dövrdə dövlət əhəmiyyətli vəzifələr necə tutulurdu?

- a. quldarların səsverməsi ilə
- b. həm qulların həm də quldarların razılığı əsasında
- c.))Seçgilər və püşk atmağ yolu ilə
- d. İmtiyazlı azlıqlar və quldarlarını seçib təsdiq etməsi ilə
- e. Bütün Afina əhalisinin səsverməsi ilə

150. Burjua demokratiyası hansı dövlət tiplərini yaratmışdır?

- a. Respublika, monarxiya
- b. Demokratik respublika konstitusiyalı monarxiya
- c. Demokratik respublika,parlamentli respublika, konstitusiyalı monarxiya
- d. Respublika, parlamentli respublika, konstitusiyalı monarxiya, demokratiya
- e.))Respublika, parlamentli respublika, konstitusiyalı monarxiya

151. C.Lokk hakimiyyəti neçə yerə bölünür:

- a.))Qanunverici, icraedici,federativ
- b. Qanunverici, icraedici, məhkəmə
- c. Məhkəmə, federativ, icraedici
- d. qanunverici, icraedici, federativ
- e. Parlamnet, icra hakimiyyəti, prezident idarəetməsi

152. Müasir dövrdə istifadə edilən hakimiyyət bölgüsü hansı mütəfəkkir tərəfindən irəli sürülmüşdür:

- a.))Ş. Montskye
- b. C.Lokk
- c. M.Veber
- d. A.Smitt
- e. H.Spenser

153. Hakimiyyət bölgüsü” prinsipinə əsasən demokratiyanın formaları yaranmışdır:
-))Bilavasitə və nümayəndəli
 - Birbaşa və dolayı
 - Parlamentli və prezidentli
 - Konstitusiyalı və parlamentli
 - Nümayəndəli və parlamentli
154. Birbaşa demokratiyanın səciyyəvi xüsusiyyəti hansıdır:
-))Əsas qərarların bütün vətəndaşların iştirakıyla qəbul edilməsi
 - Vətəndaşların dövlət idarəetməsində birbaşa iştirakı
 - Siyasi hakimiyyətin xalq tərəfindən idarə olunması
 - Bütün qərarların ali başçı tərəfindən qəbul olunması
 - Dövlət əhəmiyyətli bütün qərarların parlament tərəfindən qəbul olunması
155. Feodal cəmiyyətlərində demokratiyanı kimlər təmsil edirdi?
-))Feodal cəmiyyətində demokratiyanı feodalın əsarətindən azad olan və seçilən hakimiyyət orqanları, posadnik, mer və başqaları tərəfindən idarə olunan orta əsr kommunaları, özünüidarə edən şəhər icmaları təmsil edirdilər
 - Feodalın ətrafında olan yaxın imtiyazlı insanlar təmsil edirdilər
 - Özünüidarə edən şəhər icmaları təmsil edirdilər
 - Posadniklər və merlər təmsil edirdilər
 - İmtiyazlı azlıqlar və posadniklər təmsil edirdilər
156. Hümayəndəli demokratiya ideyasını kim irəli sürmüşdür
-))Ş.Montoskiye, Russo
 - Franklin Ruzvelt
 - T.Cefferson
 - T.Hoops, C.Lokk
 - Didro, Russo
157. Nümayəndəli demokratiya ideyaçı aşağıda adları çəkilən hansı müttəfiqlərin tərəfindən irəli sürülmüşdür:
-))Monteskiye və Russo

- b. Smitt və Spenser
- c. C.Lokk və Monteskye
- d. Russo və Lokk
- e. Monteskye və Spenser

158. Parlamnetkoalisiyası sistemininsəciyyəvixüsusiyyəti:
- a.))Parlament bir neçə partiyanın koalisiyaya girməsi sayəsində formalaşır
 - b. Parlamentdə 50%- dən çox səs toplayan partiya hökuməti formalaşdırır
 - c. Parlamnet regional və etik çoxluqların nümayəndəlinə əsasən formalaşır
 - d. Parlament cəmiyyətdəki müxtəlif sosial təbəqələrin nümayəndələrindən formalaşır
 - e. Parlament hakim sinfin nümayəndələrindən formalaşır
159. " Parlament əvvəlcədən müəyyənləşdirilmiş regioanl və etnik təmsilçilik əsasında formalaşır"- bu parlament idarəçiliyinin hansı növünün xüsusiyyətidir:
- a. Təkpərtiyalı çoxluq əsasında
 - b. Parlament koalisiya sistemi
 - c.))Parlament konsensusu sistemi
 - d. Parlament təkpərtiyalıq əsasında
 - e. Parlament çox partiyalıq əsasında
160. Demokratiyanın "aşkarlıq" prinsipinin başlıca vəzifəsi nədir:
- a. Cəmiyyətin mənəvi dəyərlərinin sağlamlaşdırılması
 - b.))Siyasi və mənəvi mühitin saflaşdırmaq
 - c. qanunun aliliyinin təmin olunması
 - d. Vətəndaşların öz hüquqlarını qanunlarına şərait yaratmaq
 - e. Hakimiyyət bölgüsünün təmin edilməsi
161. Stratifikasiya anlayışı hərfi tərcümədə hansı mənəni verir?
- a.)) təbəqə
 - b. sosial institut
 - c. sinif
 - d. sosial yanaşma
 - e. sosial idarəetmə]

162. Sosial siyasətin məqsədi nədir?
-))maddi rifahın yüksəlməsi, sosial ədalətin bərqərar edilməsi
 - cəmiyyətdə sinifləşmə prosesinin qarşısının alınması
 - siniflərlə sosial qruplar arasında uzlaşmanın əldə olunması
 - siniflərarası ziddiyyətlərin aradan qaldırılması
 - hakimiyyət və cəmiyyət arasında qarşılıqlı əlaqənin qurulması
163. Sosial qrup anlayışını aşağıdakı kimi izah etmək olar
-))ümumi sosial əlamət əsasında birləşmiş insanların məcmusu
 - qan qohumluğu əsasında insanların birliyi
 - siyasi hüquqlar uğrunda insanların birliyi
 - şəxsiyyət ətrafında insanların birliyi
 - sosial və siyasi maraqlar uğrunda insanların birliyi
164. Sosial həyatın və siyasi proseslərin başlıca subyekti hansıdır:
-))Sosial qrup
 - Sosial təbəqə
 - Sınıf
 - Ali sınıf
 - Orta sınıf
165. Aşağıda qeyd olunanlardan hansı sosial struktur növü deyil
- sosial – etnik struktur
 - sosial – demokratik struktur
 - sosial – peşə struktur
 - sosial - ərazi strukturu
 -))sosial – siyasi struktur
166. Qərb cəmiyyətlərində fərqləndirilən başlıca siniflər hansılardır:
- yüksək, orta, aşağı
 -))yüksək, orta, kəndli
 - ali, orta, aşağı

- d. ali, fəhlə, kəndli
- e. fəhlə, kəndli, burjua

167. Sosial siyasətin başlıca vəzifələri hansılardır?
- a. dövlətin iqtisadi qüdrətinin yüksəlməsi
 - b. sosial qruplar və siyasi institutlar arasında qarşılıqlı etimadın yüksəlməsi
 - c. cəmiyyət və şəxsiyyət arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı inamın formalaşdırılması
 - d. cəmiyyət üzvlərinin təkrar istehsalına şərait yaratmaq, insanların maddi ehtiyaclarını ödəmək, sosial sülhün təmin edilməsi
 - e. cəmiyyətdə siyasi rejimə etimadın formalaşdırılması, dövlətin iqtisadi qüdrətinin artırılması, təbəqələşmə prosesinin dərinləşməsi
168. Sosial siyasətin funksiyaları hansılardır?
- a. proqnozlaşdırıcı, tərbiyəvi
 - b. tərbiyəvi, nəzarət, tənzimləyici
 - c. nəzarət, mühafizəedici, tərbiyəvi
 - d. proqnozlaşdırıcı, tənzimləyici, mühafizəedici
 - e. müşahidə, nəzarət, tərbiyəvi
169. Siyasi partiya və sosial qrup anlayışlarının fərqli xüsusiyyətləri hansılardır?
- a. hər iki anlayış cəmiyyətin struktur elementlərini xarakterizə edir
 - b. siyasi partiyalar sosial qrupların mənafeləri uğrunda mübarizə aparır
 - c. bütün sosial qruplar sonradan siyasi cəhətdən aktivləşərək siyasi partiyalar yaradırlar
 - d. siyasi partiyalar siyasi hüquqlar, demokratiya, söz azadlığı və s., sosial qruplar isə sosial hüquqlar, yüksək maddi təminat və s. uğrunda mübarizə aparırlar
 - e. siyasi partiya anlayışı siyasi cəhətdən aktiv insanların siyasi hakimiyyəti əldə etmək üçün könüllü şəkildə birləşərək yaratdıqları birlik formasını, sosial qrup anlayışı isə peşə, ixtisas, təhsil, cins, yaş, etnik tərkib və s. xüsusiyyətlərə görə insanların birlik formasını xarakterizə edir
170. Siyasi rəhbərliyin maddi rifahı yüksəltmək, sosial ədalətin dərqərar edilməsi, siniflərin, millət və xalqların, sosial qrup və zümrələrin, kollektivlərin, ayrı-ayrı şəxslərin əmək, mədəni-məişət, sosial şəraitinin yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:
- a. sosial siyasət
 - b. sosial hakimiyyət

- c. dövlət
- d. qanunverici hakimiyyət
- e. idarəedici hakimiyyət

171. Sosial siyasətin xarakteri və məzmunu müəyyənləşdirilməsində başlıca rol oynayan amil hansıdır:

- a.))siyasi rejim
- b. siyasi hakimiyyətin xarakteri
- c. dövlət tipi
- d. idarəetmə metodları
- e. cəmiyyətdə vətəndaşın vəziyyəti

172. Sosiasiyasətin neçə təzahür forması mövcuddur:

- a. 2
- b. 5
- c.))3
- d. 6
- e. 8

173. Mədəniyyətin hansı sahəsi bilavasitə insanların siyasi fəaliyyəti və davranış ilə əlaqədar olub demokratik proseslərin güclənməsi ilə şərtlənir?

- a. maddi mədəniyyət
- b. siyasi şüur
- c. iqtisadi mədəniyyət
- d.))siyasi mədəniyyət
- e. sosial mədəniyyət

174. Siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayan amillər hansılardır:

- a. Ailə, məktəb
- b.))Ailə, sosial qrup, kollektiv
- c. Ailə və mühit
- d. Sosial qrup və sosial təbəqə
- e. Sınıf və təbəqələr

175. Mədəniyyətin bilavasitə insanların siyasi fəaliyyəti və davranışı ilə əlaqədar olub demokratik proseslərin güclənməsi ilə şərtlənən tipi hansıdır:
- Maddi mədəniyyət
 -)Siyasi mədəniyyət
 - Mənəvi mədəniyyət
 - Geyim mədəniyyəti
 - Bəşəri mədəniyyət
176. “Cəmiyyətin siyasi mədəniyyəti” anlayışı müstəqil bir problem kimi neçənci illərdən etibarən öyrənməyə başlamışdır:
- 60-cı illərdən
 -)50-ci illərdən
 - 40-cı illərdən
 - 30-cu illərdən
 - 70-ci illərdən
177. İnsanların ümumi və xüsusi təhsil, dünyagörüşü, siyasi, hüquqi, əxlaqi, estetik və fiziki mədəniyyətini özündə əks etdirən mədəniyyət tipi necə adlanır:
-)Şəxsiyyətin mədəniyyəti
 - Kollektiv mədəniyyət
 - Sosial mədəniyyət
 - Maddi mədəniyyət
 - Mənəvi mədəniyyət
178. Siyasi şüur hansı dövrdə formalaşmağa başlamışdır?
-)cəmiyyətin siniflərə parçalandığı və dövlətin yarandığı dövrdə
 - siyasi partiyaların və ictimai təşkilatların yarandığı dövrdə
 - cəmiyyətdə siniflərin və dövlətlərin inkişaf etdiyi dövrdə
 - orta əsrlərdə və intibah dövründə
 - sivilizasiyanın yarandığı dövrdə

179. Siyasi şüurun səviyyələrinə aiddir.
- iqtisadi və siyasi
 -))adi və nəzəri
 - sosial və mədəni
 - siyasi və mədəni
 - ideoloji və mədəni
180. Siyasi şüur mahiyyət etibarilə necə hadisədir:
- maddi
 -))mənəvi
 - ictimai
 - siyasi
 - sosial
181. Böyük ictimai qrupların öz siyasi mənafeələrinin, yəni hakimiyyət əldə etmək, istifadə etmək və əldə saxlamaqla əlaqədar mənafeələrinin həyata keçirilməsi sahəsində fəaliyyətinin məcmusu necə adlanır:
- sosial fəaliyyət
 - ictimai fəaliyyət
 -))siyasi fəaliyyət
 - mədəvi fəaliyyət
 - maddi fəaliyyət
182. Cəmiyyət üzvlərinin siyasi fəaliyyətə hansı amillərlə sıx sürətdə bağlıdır:
- Söz və vicdan azadlığı
 -))Hüquq və azadlıqlar
 - Cəmiyyətdə şəxsiyyətin siyasi vəziyyətindən
 - Cəmiyyətdə plüralizmin dərəcəsindən
 - Siyasi-hüquqi normalardan
183. Siniflərin, sosial təbəqələrin dövlət hakimiyyətinə münasibətləri əsasında yaranan sosial-iqtisadi və ictimai-siyasi mövqe və mənafeələrini əks etdirən ideya və təsəvvürlərin, his və əhval-ruhiyyələrin məcmusu necə adlanır?
- Siyasi mədəniyyət
 - Siyasi münasibət

- c.))Siyasi şüür
- d. Siyasi mənafə
- e. Siyasi proseslər

184. Müstəqil demokratik Azərbaycan Respublikasının Konstitusiyasında cəmiyyət üzvlərinin mədəniyyət hüququ neçənci maddədə öz əksini tapmışdır:

- a.))50-ci maddəsində
- b. 60-cı maddəsində
- c. 30-cu maddəsində
- d. 25-cı maddəsində
- e. 40-cı maddəsində

185. Siyasi mədəniyyətin strukturunu daxildir.

- a.))biliklər, inam və fəaliyyət
- b. azadlıq, bərabərlik və mühafizə
- c. siniflər, qruplar və təbəqələr
- d. cəmiyyət, sinif və qruplar
- e. iqtisadiyyat, sosial və psixoloji

186. Hansı siyasi mədəniyyət əhalinin yüksək məcburi fəallığı sayəsində hakimiyyərin ifrat şəkildə mərkəzləşməsinə bütün sahələrdə dövlət nəzarətinin bərqərar edilməsinə əsaslanır?

- a. demokratik
- b.))totalitar
- c. avtoritar
- d. despotik
- e. sosialist

187. Siyasi şüurun səviyyələrinə aiddir:

- a.))Adi və nəzəri
- b. İqtisadi və siyasi
- c. Sosial-mədəni
- d. Siyasi və mədəni
- e. Adi və mürəkkəb

188. Cəmiyyətin tarixən əldə etdiyi fəaliyyət üsulları və ön fəaliyyətin nəticələri hansı anlayış altında birləşir?
- Geniş mənada mədəniyyət
 - Dar mənada mədəniyyət
 - Maddi mədəniyyət
 - Siyasi mədəniyyət
 - Mənəvi mədəniyyət
189. Siyasi mədəniyyət mədəniyyətin hansı növünün tərkib hissəsidir:
- Mənəvi mədəniyyətin
 - Maddi mədəniyyətin
 - Sosial mədəniyyətin
 - Beynəlxalq mədəniyyətin
 - İctimai mədəniyyətin
190. Müasir politologiya "siyasi mədəniyyət" kateqoriyasını ilk dəfə kim gətirmişdir:
- X.Fayer
 - İ.Gerder
 - Q.Almond
 - Q.Ponell
 - M.Veber
191. İdeologiya anlayışının siyasət elminə gətirilməsi kimin adı ilə bağlıdır.
- Con Lokk
 - Raymond Aron
 - Fridrix Nitşe
 - Destyut de Trasi
 - Daniel Bell
192. Yeni liberalizm cərəyanı zaman meydana gəlmişdir

- a. XVII əsrin II yarısı
- b. XX əsrin II yarısı
- c. XIX əsrin əvvəli
- d. XXI əsrin əvvəli
- e. XIX əsrin sonu

193. Yeni liberalizm cərəyanı öz qarşısına hansı vəzifələri qoymuşdur
- a. yerli adət-ənənələrin, qaydaların qorunması
 - b. ədalət ideali prioritetdir, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsində şəxsiyyət özəfəliyyətinə yer verilmir
 - c. demokratiya, azad rəqabət, şəxsiyyətin hüquq və azadlıqlarının qorunması
 - d. siyasi elita və dövlətin aparıcı rolu tanınır, dövlətin vətəndaş üzərində ağıllığının təzahür etməsi
 - e. hər hansı bir məsələnin hərbi yolla həll olunması

194. «Konservatizm» terminini ilk dəfə kim irəli sürmüşdür.
- a. Tomas Cefferson
 - b. Olvin Toffler
 - c. Edmund Berk
 - d. Raymond Aron
 - e. Fransua Şatobrian

195. Ənənəviçilik cərəyanı neçənci əsrdə formalaşmışdır:
- a. XVIII
 - b. XVI
 - c. XVII
 - d. XIX
 - e. XV

196. Cəmiyyətdə idarəetmənin demokratikləşdirilməsi, siyasi və vətəndaş hüquqlarının tərəfdaşı kimi çıxış edən ideoloji cərəyan necə adlanır:
- a. Ənənəviçilik
 - b. Konservatizm
 - c. Liberalizm
 - d. Sosializm

e. Sosial-demokratiya

197. İdeologiya və siyasəti birləşdirən ümumi xüsusiyyətlərdən ən mühümü:

- a.)niversallıq
- b. Ümumilik
- c. Sosiallıq
- d. Bəşərlik
- e. Yalan

198. “İdeologiya dövlət başçısının həyata keçirdiyi siyasəti əsaslandırmağa yönəlmiş olan vasitədir” – fikri hansı dövlət xadiminə məxsusdur:

- a. Hitler
- b. Çörçöl
- c. Ruzvelt
- d. Stalin
- e.))Napoleon

199. Mövcud cəmiyyətin sosial münasibətlərinin tənqidinə və dəyişdirilməsinə yönəlmiş olan fikirlərin məcmusunu özündə əks etdirən ideologiya tipi necə adlanır

- a. Marksist
- b.))Sezarçı
- c. Sosioloji
- d. Ənənəvi
- e. Liberal

200. Kollektiv inam və düşüncə səviyyəsinə yüksəlmiş olan fikir və ideyaların məcmusunu özündə əks etdirən ideologiya necə adlanır:

- a. Marksist
- b. Sezarçı
- c.))Sosioloji
- d. Marksist
- e. Liberal

201. İdeologiyanın məzmununu əks etdirən başlıca ünsürlər hansılardır:
- Gerçəkliyin təsviri, aksioloji sistem, praktiki göstərişlər
 - Gerçəkliyin təsviri, ictimai rəy
 - Aksioloji sistem, utopik ideyalar
 - Praktiki göstərişlər, siyasi fəaliyyət
 - Cəmiyyətin siyasi aktivlik dərəcəsi
202. İdeologiyanın ilkin səviyyəsi olub əsasən başlıca məqsədi mənəvi dəyərlər və ideyalar sisteminin formalaşdırılması üçün xidmət edən səviyyəsi necə adlanır:
- Nəzəri konseptual
 - İdraki
 - Proqram
 - Psixoloji
 - Kütləvi
203. İdeologiyanın kütlələr içərisində daha geniş yayılma məqsədi daşıyan səviyyəsi necə adlanır:
- proqram
 - Nəzəri
 - İdraki
 - Kütləvi
 - Psixoloji
204. Yerinə yetirdiyi funksiyalara görə ideologiyanın hansı tiplərini fərqləndirmək olar:
- Mühafizəkar, mütərəqqi, mürtəce
 - Milli, irqi, sinfi
 - Dini və dünyəvi
 - Uzun və qısa müddətli
 - Ümumi və regional
205. Sosial bazasına görə ideologiyanın hansı tipləri fərqləndirilir:
- Mühafizəkar, mütərəqqi, mürtəce
 - Milli, irqi, sinfi

- c. Dini və dünyəvi
- d. Rasional və irrasional
- e. Ümumi və regional

206. İdraki meyarlara, məntiqi mülahizələrə əsaslanan ideologiya necə adlanır:

- a.))Rasional
- b. İrrasional
- c. Dini
- d. Partikulyar
- e. Universal

207. Rasional ideyaların mahiyyətini nə təşkil edir

- a.))idraki meyarlar, məntiqi mülahizələr
- b. «hər şeyi təbii axarına buraxmaq lazımdır»
- c. inqilabi yolla yeni dünya sisteminin yaranması
- d. fəhmə, hisslərə, duyğulara söykənir
- e. qəti hərəkətlərin və metodların tətbiqi

208. Siyasi ideologiya kimi liberalizm əsasında hansı amillər dayanır

- a. milli maraqlar, mənafeələr, mübarizə
- b.))insanın ən ali varlıq kimi qiymətləndirilməsi, fərdiyəçilik, humanizm, kosmopolitizm və s.
- c. adət-ənənələrin qorunub saxlanması, ailənin cəmiyyətin təməl daşı olması
- d. dini motivlərin qorunub saxlanması
- e. kollektivçilik, sosial bərabərlik

209. Öz mənşəyini utopik baxışlardan, eqalitarist ideyalardan götürən və özünə dünyada çoxlu sayda tərəfdar toplamağa müvəffəq olan siyasi ideologiya-

- a. liberalizm
- b. anarxizm
- c.))sosialist
- d. mühafizəkarlıq
- e. radikal

210. Heç bir məhdudiyyət qoyulmadan, bütün insanlara yönəlmiş olan, ideyalar, baxışlar sisteminin məcmusunu özündə əks etdirən ideologiya necə adlanır
-))Universal
 - Partikulyar
 - Dünyəvi
 - Rasional
 - İrrasional
211. Başlıca prinsipləri vətəndaşların hüquq bərabərliyi, sosial, siyasi, dini, peşə qruplarının bir-birindən üstün olmaması, dövlətin ictimai müqaviləyə əsaslanmasını özündə əks etdirən ideologiya necə adlanır:
- Mühafizəkarlıq
 -))Liberalizm
 - Dini
 - Dünyəvi
 - Universal
212. Siyasi ideologiya olaraq əsasında şəxsiyyətin sinfi, qrup, dini amillərdən azadlığı, insanın ən adi varlıq kimi qiymətləndirilməsi, habelə fərdiyyəçilik, humanizm və kosmopolitizm dayanan ideologiya hansıdır:
- Konservatizm
 - Mühafizəkarlıq
 -))Liberalizm
 - Dini
 - Rasional
213. Liberalizmi səciyyələndirən ən mühüm cəhət
-))Dövlətə tənqidi münasibət
 - Şəxsiyyətə tənqidi münasibət
 - Hakim təbəqəyə tənqidi münasibət
 - Digər ideologiyalara tənqidi münasibət
 - Dövləti dəstəkləmək

214. Dövlətin ali prinsiplərinin insanlar tərəfindən tez-tez dəyişdirilməsinə yol verilməz hesab edən ideologiya necə adlanır:
- Mühafizəkarlıq
 - Liberalizm
 - Rasional
 - Sosialist
 - Partikulyar
215. "Siyasi sosiallaşma" anlayışı ilk dəfə kimin tərəfindən irəli sürülmüşdür.
- Q.Xaymen 1959-cu il
 - E.Erikson 1967-ci il
 - Y.Dauson 1969-cu il
 - E.Fromm 1960-cı il
 - K.Priutin 1970-ci il
216. Qruqlararası mübarizə və bir-biri ilə bağlı mənafeələrin qarşı-qarşıya qoyulması əsasında meydana gələn siyasi sosiallaşmanın hansı növünə aiddir.
- münaqişəli tip
 - instrumental
 - harmonik
 - hegemon
 - plyuralist
217. Vətəndaşların siyasətə etinasız münasibəti siyasi iştirakçılığın hansı formasına aiddir.
- fəal forması
 - özgələşmə
 - orta forma
 - müşahidəçi-nümayişçi
 - etinasız forması
218. "Siyasi sosiallaşma" anlayışı ilkdə kim tərəfindən irəli sürülmüşdür?
- Q.Xaymen

- b. .D.İston
- c. Y.Dauson
- d. K.Priutin
- e. K.Luman

219. Siyasi sosiallaşmanı insanın hiss və təsəvvürlərinin gizli şəkildə siyasiləşməsi prosesi kimi izah edən müəlliflər hansılardır?

- a. M.Xabermes və K.Luman
- b.))E.Erikson və E.Fromm
- c. Y.Dauson və K.Priutin
- d. Q.Kaymen və K.Luman
- e. C.Risman və E.Fromm

220. Siyasi sosiallaşmanı hal-hazırki cəmiyyətlə uzlaşan, uyğunlaşan davranış sistemini nəsil-dən-nəsilə ötürülməsinə xidmət edən bilik öyrənmə prosesi kimi izah edən hansı politoloqdur?

- a.))Siqel
- b. Qess
- c. Torni
- d. Qumençuk
- e. Luman

221. Cəmiyyətdəki siyasi mədəniyyətin nəsil-dən-nəsilə ötürülməsinin metod, üsul və vasitələrinin öyrənilməsi prosesini nəzərdə tutan siyasi sosiallaşma hansıdır?

- a. dar mənada siyasi sosiallaşma
- b.))geniş mənada siyasi sosiallaşma
- c. dar mənada sosiallaşma
- d. geniş mənada sosiallaşma
- e. sosiallaşma

222. Fərdin siyasi sistemdə mövcud olan siyasi normaları, siyasi maraq və münasibətləri mənimsəməsinə nəzərdə tutan siyasi sosiallaşma necə adlanır?

- a.))dar mənada siyasi sosiallaşma
- b. dar mənada sosiallaşma
- c. geniş mənada siyasi sosiallaşma

- d. geniş mənada sosiallaşma
- e. sosiallaşma

223. Tarixən qərarlaşmış ənənəvi və sosial cəhətdən şərtlənmiş amillər əsasında fərdin "ictimailəşdirilməsi" anlayışı necə adlanır?

- a. adaptasiya
- b.))siyasiləşmə
- c. identifikasiya
- d. inteqrasiya
- e. kommunikasiya

224. Siyasi sosiallaşmanın hansı marhələsi, siyasi həyat haqqında müstəqil təsəvvürləri formalaşdırır və qiymətləndirir?

- a. siyasiləşmə
- b. fərdiləşdirilməsi
- c.))təsisatlanma
- d. ideallaşma
- e. sosiallaşma

225. Siyasi sosiallaşmanın hansı növü, vətəndaşın öz siyasi maraqları haqqında təsəvvür yaradır və başqa sözlə desək, yüksək vətəndaş fəallığını təmin edir?

- a. harmonik
- b. hegemon
- c.))plyuralist
- d. münaqişəli
- e. instrumental

226. L.Milbertə görə siyasi iştirakçılığın hansı forması siyasi yığıncaqlarda iştirakı, partiyalara maddi yardımların göstərilməsini rəsmi şəxslərə və siyasi liderlərə əlaqələrin həyata keçirilməsini təmin edir.

- a. etinasiz forması
- b. müşahidəsi nümayişçi
- c.))orta forması

- d. özgüləşmə
- e. fəal forma

227. Fərdin birbaşa siyasi xarakteri olmayan, lakin onun siyasi davranışına təsir edən oriyentasiyalarını nəzərdə tutan siyasi sosiallaşma forması hansıdır?

- a. birbaşa
- b. rəsmi
- c. kortəbii
- d.))dolayı
- e. praktiki

228. Siyasi sosiallaşmanın xarakterinə təsir edən mühüm amillər hansılardır?

- a.))siyasi mədəniyyət və siyasi rejim
- b. siyasi sistem və siyasi rejim
- c. dövlət və siyasi hakimiyyət
- d. siyasi mədəniyyət və siyasi normalar
- e. siyasi mədəniyyət və siyasi şüur

229. Cəmiyyətin bütövlüyünə, vəhdətinə yönəldilmiş siyasi sosiallaşma prosesi hansı tip cəmiyyətlər üçün xarakterikdir?

- a.))totalitar
- b. demokratik
- c. avtoritar
- d. mərkəzləşdirilmiş
- e. hüquqi dövlətə malik olan

230. Fərdin birbaşa siyasi xarakterli olmayan, lakin onun siyasi davranışına təsir edən oriyentasiyalarını nəzərdə tutan siyasi sosiallaşma necə adlanır?

- a. kortəbii
- b.))dolayı
- c. birbaşa
- d. harmonik
- e. kütləvi

231. Siyasi fiqurun ideallaşdırılması və bunun əsasında siyasi sistemə emosional münasibətin formalaşması siyasi sosiallaşmanın hansı mərhələsinə aiddir:
- təsisatlanma
 - ideallaşdırma
 - siyasiləşmə
 - mədəniləşmə
 - fərdiləşdirilmiş
232. Siyasi sistemin vətəndaşların siyasi azadlıqlarını və hüquqlarını məhdudlaşdırılması şəxsiyyətin siyasi iştirakçılığına meydan verməməsi və s. kimi səbəblərlə əlaqədə olan anlayış necə adlanır?
- siyasətdən kənarlaşdırılma
 - siyasətin fəal forması
 - siyasi özgələşmə
 - siyasi etiraz
 - siyasi biganəlik
233. Siyasi sosiallaşmanın şəxsiyyətin siyasi sferasının ədalət, bərabərlik, azadlığın hüquq qavantı və s. prinsiplərini özünə daxil edən funksiyası necə adlanır?
- instrumental
 - dəyərlər oriyentasiyası
 - ideoloji
 - idraki
 - praktiki
234. Siyasi sosiallaşmanın fərdin və hakimiyyət təsisatlarının normal münasibətlərini, fərdin nizam-intizama, hüquqi normalara, dövlətə rəsmi və s. münasibətini, habelə özünün məsuliyyətini dərk etdiyini ifadə edən tipi necə adlanır?
- harmonik
 - hegemon
 - pluralist
 - münaqişəli
 - demokratik

235. Şəxsin öz mənafeyinə xidmət göstərməyən bütün sosial-siyasi sistemlərə neqativ münasibətinə əsaslanan siyasi sosiallaşma tipi necə adlanır?
-))hegemon
 - harmonik
 - pluralist
 - demokratik
 - münaqişəli
236. Şəxsiyyətin siyasi iştirakçılıq prosesində xüsusi rol oynayan amil hansıdır?
-))şəxsi motivlər
 - ümumi motivlər
 - fərdi xüsusiyyətlər
 - sosial xüsusiyyətlər
 - siyasi xüsusiyyətlər
237. Vətəndaşların siyasi azadlıqlarını və hüquqlarının məhdudlaşdırılması, şəxsiyyətin siyasi iştirakçılığına meydan verilməməsi prosesi necə adlanır:
- siyasi özgələşmə
 -))siyasətdən kənar edilməsi
 - siyasətdən uzaqlaşma
 - siyasi passivlik
 - siyasi aktivlik
238. Milli məsələni demokratik yolla tənzim etmənin birinci əsas siyasi hüquqi prinsipi nədən ibarətdir?
- millətdaxili münasibətlər
 - milli münasibətlər
 -))Millətlərin öz müqəddəratını təyin etməsi
 - milli münaqişələrin həlli yolları
 - milli etnik münasibətlər
239. Milli məsələnin həll etməyin ikinci demokratik prinsip dilindən, irqindən və s. asılı olmayaraq bütün millətlərdən olan vətəndaşların, aşağıda göstərilən anlayışların hansı ilə təmin edilməlidir?
- milli-etnik

- b. milli münasibətlər
- c.))hüquqi bərabərliyi
- d. millətdaxili münasibətlər
- e. özünü təyin etmə

240. Milli münasibətlərin idarə edilməsi sahəsində dövlətin həyata keçirdiyi konkret fəaliyyət necə adlanır

- a.))milli siyasət
- b. sosial siyasət
- c. etnik siyasət
- d. demoqrafik siyasət
- e. hərbi siyasət

241. Millətlər və xalqlar arasında dövlətdaxili və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi,iqtisadi,hüquqi,ideoloji problemlərin məcmusu necə adlanır

- a.))Milli məsələ
- b. Milli siyasət
- c. Milli münasibət
- d. Sosial siyasət
- e. Daxili siyasət

242. Millətdaxili, milli-etnik birliklərarası və millət və xalqların şəxsiyyətlərarası səviyyədə münasibətləri hansı məhfum altında birləşir

- a. Milli məsələ
- b. Milli siyasət
- c.))Milli münasibətlər
- d. Sosial siyasət
- e. Daxili-siyasət

243. Müxtəlif millətlərə mənsub olan adamların əmək,ictimai siyasi,ailə-məişət və asudə vaxtdakı həyat formalarında yaranan qarşılıqlı münasibətləri necə adlanır

- a.))Milli münasibətlər
- b. Milli-etnik münasibətlər
- c. Milli məsələ
- d. Milli siyasət

e. Sosial-etnik siyasət

244. Millətlər və xalqlar arasındakı qarşılıqlı münasibətlərin dövlətin müvafiq sənədlərində və qanunvericilik aktlarında təsbit olunmuş formada tənzim edilməsi üzrə məqsədyönlü fəaliyyəti necə adlanır

- a.))Milli siyasət
- b. Sosial siyasət
- c. Sosial-iqtisadi siyasət
- d. Milli-etnik siyasət
- e. İctimai-sosial siyasət

245. Mərkəzləşdirilmiş rəhbərlik hansı milli dövlət quruluşunun xarakterik xüsusiyyətidir

- a.))Unitar
- b. Federativ
- c. Respublika
- d. Parlamentli respublika
- e. Konfederasiya

246. Milli münasibətlər sahəsində siyasətin mahiyyətini araşdırmazdan əvvəl ilk növbədə hansı anlayışların mahiyyətini açmaq zəruridir?

- a.))milli məsələ və milli münasibətlər
- b. milli məsələ və şəxsiyyətlərarası münasibətlər
- c. millət və tayfa münasibətlərinin
- d. milli münaqişə və milli şüurun
- e. milli münasibətlər və münaqişələrin

247. Millətlər və xalqlar arasında dövlətdaxili və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi, iqtisadi, hüquqi, ideoloji və b. problemlərin məcmusunu təşkil edən anlayışı necə adlanır?

- a. milli münasibətlər
- b.))milli məsələ
- c. milli-etnik
- d. millətdaxili
- e. millət və tayfa

248. Millətdaxili, milli-etnik birliklərarası və xalqların şəxsiyyət səviyyədə münasibətləri özündə hansı anlayışı əks etdirir?
- milli məsələ
 -)milli münasibətlər
 - entik birliklər
 - ərazi biliyi
 - milli-etnik
249. Hansı dövlət quruluşunda dövlətin üzvlərin müstəqil vətəndaşlığı, ordusu, valyutası olur və hərbi yaxud xarici siyasət məsələlərini tənzimlənməsi məqsəd ilə təşkil olunur?
- unitar
 -)konfederasiya
 - federasiya
 - imperiya
 - monarxiya
250. Sosial-iqtisadi, mədəni-dil, ərazi-status və separatizmə əsaslanan münaqişələr özündə nəyi əks etdirir?
-)millətlərarası münaqişələr
 - hərbi münaqişələr
 - siyasi münaqişələr
 - şəxsiyyətin münaqişələr
 - social münaqişələr
251. Bir etnosu digərindən ayıran əsas cəhətləri göstərin
- siyasət, iqtisadiyyat, idelogiya
 - dövlət, müxtariyyat, siyasət
 - siyasət, dil, muxtariyyat
 -)dil,adət-ənənələr, davranış normaları, incəsənət
 - milli siyasət, iqtisadiyyat, dil
252. Tarixən müəyyən ərazi hüduqlarında yaşayan mədəniyyət, dil və psixoloji xarakterin dəyişilməz xüsusiyyətlərinə və ümumi cəhətlərinə malik olan, həmçinin özlərinin birliyinin və başqalarından fərqlərini dərk edən insanların sabit məcmusu necə adlanır?
- xalq

- b.))etnos
- c. milli varlıq
- d. millət
- e. sosial-etnik birlik

253. Tarixən kapitalist ictimai-iqtisadi və əmtəə istehsalının meydana gəlməsi ilə bağlı olan və iqtisadi həyatın, dilin, ərazinin, milli özünü dərk etmənin və mədəniyyətin, adətlərin bəzi speifik cəhətlərinin ümumiliyi ilə səciyyələnən insanların sosial-etnik birliyinin ali forması necə adlanır?

- a.))millət
- b. tayfa
- c. etnos
- d. milli -etnik birlik
- e. sosial -etni birlik

254. Ümumi tarixi-mədəni cəhətlərə və ümumi özünüdərk etmə elementlərinə malik olan xalqlar qrupu necə adlanır?

- a. subetnik
- b.))meqaetnik
- c. tayfa
- d. qəbilə
- e. etnik qrup

255. Bütün millətlərin və xalqların hüquq və azadlıqların genişləndirmək, onların məhəfələrini təmin etmək, milli dillərin inkişafı üçün şərait yaratmaq, milli siyasətin hansı cəhətinə aiddir?

- a.))milli siyasətin istiqaməti
- b. milli siyasətin növlərinə
- c. milli siyasətin öyrənilməsinə
- d. milli siyasətin quruluşuna
- e. milli siyasətin strukturuna

256. Milli məsələni demokratik yolla tənzim etməyin əsas siyasi-hüquqi prinsipi millətlərin hansı hüququna aiddir?

- a.))öz müddəratını təyin etmək

- b. davranış firmalarına nail olmaq
- c. vətəndaşların hüquqlarını təmin etmək.
- d. adət-ənənlərinə inkişaf etdirmək
- e. siyasi,iqtisadi və s. problemlərin həll etmək

257. Politologiya elmində etnosu tarixi inkişafı hansı amillə əlaqələndirilir

- a. Tarixin proseslərin inkişaf xarakteriyə
- b.))Bir formasiyanın digəriylə əvəz edilməsi ilə
- c. Sosial strukturun tərkibinin mürəkkəbləşməsi ilə
- d. Sosial-etnik dərinləşməylə
- e. Milli-etnik vəziyyətlərin xarakteriya

258. Tarixən kapitalist ictimai-iqtisadi formasiyası və əmtəəistehsalının meydana gəlməsi ilə bağlı olan və iqtisadi həyatın, dilin ,ərazinin, milli özünüdərkətmənin və mədəniyyətin,adətlərin ,məişətin,ənənələrin bəzi spesifik cəhətlərinin ümumiliyi ilə səciyyəlonən,insanların sosial-etnik birliyinin ali forması necə adlanır

- a. Etnos
- b.))Millət
- c. Sinif
- d. Xalq
- e. Tayfa

259. Ümumi tarix mədəni cəhətlərə və ümumi özünüdərkətmə elementlərinə malik olan xalqlar qrupu necə adlanır

- a.))Meqaetnik birlik
- b. Subetnik birlik
- c. Xalq
- d. Tayfa
- e. Millət

260. Münaqişə nəzəriyyəsi ilk dəfə nə zaman və harda irəli sürülmüşdür

- a. E.Ə.vi-v əsrlər İngiltərə
- b.))E.Ə.vii-vi əsrlər Çində
- c. E.Ə.vii-vi əsrlər Yunanistan
- d. E.Ə. v əsr –Roma
- e. E.Ə.iv əsr Şərqdə

261. Azərbaycanın görkəmli mütəfəkkiri H.Tusi münaqişələrin hansı tiplərini fərqləndirir
-))Qruplar və dövlətlər arası
 - Şəxsiyyətlər və qruplar arası
 - Dövlətlər arası
 - Şəxsiyyətlər və dövlətlər arası
 - Siniflər arası
262. .N.Tusi şəxsiyyətlər arası münaqişələrin neçə yaranma səbəbini fərqləndirmişdir
- 3
 - 6
 - 7
 - 8
 -))10
263. Aşağıda sadalananlardan hansı N.Tusiyə görə şəxsiyyətlərarası münaqişələrin yaranma səbəbinə aid deyil
- İftixar
 -))Var-dövlət
 - Höcət
 - Xəyanət
 - Qisas
264. Siyasi elmdə "konfliktologiyanın " əsası nə zaman qoyulmuşdur
- xx əsrin sonu
 - xx əsrin əvvəlləri
 -))xx əsrin ortası
 - xix əsr
 - xix əsrin ikinci yarısı
265. Münaqişələri ziddiyyətlərin həll edilməsi üsulu kimə qiymətləndirən politoloq hansıdır

- a. L.Korer
- b. Kennet
- c. R.Boulding
- d.))R.Darendorf
- e. N.Tusi

266. İctimai proseslərin iştirakçılarının şüur və əxlaqını xarakterizə edən mübahisənin göstəricisi necə adlanır

- a.))Siyasi münaqişə
- b. Münaqişə
- c. Şəxslərarası münaqişə
- d. Dövlətlərarası münaqişə
- e. Milli münaqişə

267. Politoloqlara görə hakimiyyət səlahiyyətləri və sərvətlər uğrunda mubarizə aparan iki və ya daha çox tərəfin rəqabət mahiyyətli qarşılıqlıfəliyyəti necə adlanır

- a.))Siyasi münaqişə
- b. Milli münaqişə
- c. Etnik münaqişə
- d. Şəxslərarası münqaişə
- e. Dövlətlərarası münaqişə

268. Münaqişəni hakimiyyətin hegemonluq münasibətlərinin elementi kimi açıqlayan politoloq hansıdır

- a.))Dorendorf
- b. Kozer
- c. Rennet
- d. Boulding
- e. Mokiavelli

269. Münaqişəni cəmiyyəti durğunlaşmağa,sütləşməyə ,ətalət vəziyyətinə düşməyə qoymayan ,ona yenilik abu-havası gətirən amil kimi qiymətləndirən politoloq kimdir

- a. Darendorf
- b.))Karer
- c. Kennet

- d. Boulding
- e. Makiavelli

270. Siyasi münaqişələrin əsas mənbəyi olan amil hansıdır

- a.))Sosial
- b. İqtisadi
- c. Siyasi
- d. Mədəni
- e. Milli

271. Siyasi münaqişələrin hansı tipləri fərqləndirilir

- a.))Daxili, xarici ,beynəlxalq
- b. Milli,siyasi ,etnik
- c. Şəxsi,qrup,milli
- d. Daxili,etnik beynəlxalq
- e. Beynəlxalq,milli,regional

272. Formalaşmasının başlıca səbəbi hakimiyyət uğrunda mübarizə olan münaqişə necə adlanır

- a.))Daxili siyasi
- b. Xarici siyasi
- c. Beynəlxalq
- d. Milli
- e. Regional

273. E.Nordinjerə görə münaqişələri müvəffəqiyyətlə həll etmənin neçə prinsipi var

- a. 2
- b.))6
- c. 8
- d. 3
- e. 4

274. Münaqişənin həlli prinsipləri olaraq daimi koalisiya, mütənasiblik, siyasətsizlik, qarşılıqlı veto hüququ, razılaşma münaqişələrin həlledilməsi hüququnun üçüncü tərəfə verilməsini ön plana çıxaran politoloq kimdir
-)E.Nordlinjer
 - L.Kozer
 - E.Buldiq
 - R.Darendorf
 - N.Makiavelli
275. Konsensus deyildikdə nə başa düşülür
-)Razılıq ,birlik
 - Qarşılıqlı güzəşt
 - Fikir müxtəlifliyi
 - Siyasi münaqişə
 - Siyasi sülh
276. Konsensusun başlıca vəzifəsi
-)Vətəndaşların iradələrinin cəmiyyətin vahid iradəsinə çevirmək
 - Siyasi hakimiyyətlə vətəndaşlar arasında sülh yaratmaq
 - Cəmiyyətdəki ziddiyyətləri həll etmək
 - Ziddiyyətlərin konfliktə çevrilməsinin qarşısını almaq
 - Qarşılıqlı güzəştlər etmək
277. "Disensus" dedikdə nə başa düşülür
-)Razılığın olmaması
 - Razılıq
 - Güzəşt
 - Konflikt
 - Danışıqlar
278. Konsensusun formalaşmasında başlıca rolunu oynayan amillər hansılardır
- Qanunun adiliyi, aşkarlıq
 -)Plüralizm, aşkarlıq

- c. İctimai rəyin nəzərə alınması, referendum
- d. Hakimiyyət bölgüsü
- e. Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması

279. Yad fikirliyə nifrət və etiraz oymatmaq üçün "düşmən obrazının " yaradılmasına son qoyulmasının təmin edilməsi dedikdə nə başa düşülür

- a.))İdeologiyasızlaşma
- b. İdeologiya
- c. Siyasi fikir
- d. Sosial –fəlsəfi fikir
- e. Mənəvi baxışlar

280. Ümum qəbul edilmiş dəyərlərin, ideyaların, əxlaq normalarının, mədəniyyətin, ictimai həyat normalarının inkar edən yanaşma

- a. Konversensiya
- b.))Nihilizm
- c. Postindustrial cəmiyyət
- d. İnkişaf həddi
- e. Vətəndaş cəmiyyəti

281. ."Postindustrial cəmiyyət" konsepsiyasının əsası kim tərəfindən qoyulmuşdur

- a.))D.Bell
- b. C.Kelbreyt
- c. Z.Brejinski
- d. R.Hoyebronər
- e. C.Pelton

282. ."Roma klubu" nun əsası əsas kim tərəfindən qoyulmuşdur

- a.))A.Peççey
- b. D.Bell
- c. R.Hoylbronər
- d. C.Pelton
- e. C.Helbreyt

283. Cəmiyyətin daxilən rəngarəng, bu və ya dərəcədə idarəetmə funksiyalarını yerinə yetirmək kefiyyətlərinə və qabiliyyətlərinə malik olan, ictimai strukturlarda rəhbər mövqə tutan və cəmiyyətdə siyasi qərarlar qəbul edilməsinə təsir göstərən mütəşəkkil azlıq necə adlanır
- Sınıf
 - Sosial qrup
 - Sosial təbəqə
 -)Siyasi Elita
 - Xalq
284. Siyasi qərarların qəbul edilməsində iştirak etmək dərəcəsinə görə elitanın hansı formalar fərqləndirilir
-)Yüksək elita və orta elita
 - Siyasi elita
 - Aristokratiya
 - Ali və orta sinif
 - Orta və aşağı sinif
285. Müasir elita nəzəriyyələri nə vaxt formalaşmışdır
-)xix əsrin –xx əsrin əvvəlləri
 - xix-xx əsr
 - xviii-xix əsr
 - xvii-xviii əsr
 - xviii-əsrin sonu xix əsrin əvvəlləri
286. "insan cəmiyyəti yekcins deyil və fərdlər fiziki, əxlaqi və intellektual cəhətdən bir-birindən fərqlənir" fikri kimə məxsusdur
-)V.Pareto
 - Q.Mosra
 - R.Mixels
 - X.Orteqa-Qasset
 - .M.Mesaroviç

287. Cəmiyyətin obyektiv surətdə hakim və idarə olunan təbəqə kimi iki qeyri-bərabər hissəyə bölünməsi haqqında konsepsiya işləyib hazırlamış politoloq
-))Q.Moska
 - V.Pareto
 - R.Mixels
 - X.orteqa-Qasset
 - M.Aqripp
288. Müasir elita konsepsiyasının xüsusi qolunu hansı nəzəriyyə təmsil edir
-))Dəyərlər nəzəriyyəsi
 - Konvergensiya nəzəriyyəsi
 - Solçu liberal nəzəriyyəsi
 - Plüralizm ideyası
 - Elita nəzəriyyəsi
289. Elitanın funksional nəzəriyyəsinin banisi kimdir
-))S.Keller
 - Q.Moska
 - V.Pareto
 - R.Mixels
 - M.Aqripp
290. Qlobal problematikasiyaya həsr olunmuş "İnkişafın həddləri" məruzəsinin müəllfi kimdir?
-))D.Medouz
 - M.Mesarovic
 - B.Şnayder
 - C.Kapitsa
 - A.Lemma
291. A.Tofflerin "üçüncü dalğa" kitabında irəli sürülən tuturoloji ideya nəyi təzahür etdirirdi?
- dünyada mövcud sistemlərin tənqidi
 - burjua aləmi məhv olmağa deyil "sağlam gələcək" yaratmağa qadirdir
 -))bəşəriyyət vahid transnasional bütövlüyə çevriləcək
 - gizli heqemonluqlar yarışın aşağı dərəcəsidir
 - mədəni vasitələrin və məqsədlərin dezinteqrasiyası

292. Bəşəriyyət "risk zonasına" daxil olur nə deməkdir
- dünya tarixində yeni mərhələ
 - mənafeələrin kəsişməsini və ziddiyyətləri
 - ictimai hərəkətlərin çox amilliyini
 - müxtəlif meyli partiyaların mövcudluğunu
 -)dünyanın assimetrikliyini göstərir
293. Nüvə silahın və gücün olmadığı dünya nəyi əsas tutur?
- qarşıdurmanı
 - zərər vurulması
 -)fiziki məcburiyyəti
 - regional, milli mənafeələrin üstünlüyü
 - portnyorluq və əməkdaşlığı
294. Bəşəriyyətin inkişafı ilə bağlı aşağıdakı nəzəriyyələr mövcuddur
- pessimist,özbaşınalıq meyilləri
 - ağıl və humanizm meyilləri
 - optimist
 -)təhlükələr və qlobal miqyaslı alternativlər
 - tərəqqi,uçurum yolu
295. «Sosial stratifikasiya» nəzəriyyəsinə görə, səmiyyətin sosial strukturunun əsas elementi rolunda nə çıxış edir?
-)təbəqələr
 - ictimai birliklər
 - siyasi institutlar
 - siyasi rejim
 - siniflər, sosial qruplar və ayrı-ayrı fərdlər
296. Sosialsiyasətin subyekti rolundakimilər çıxış edə bilər?
-)insan
 - dövlət və şəxsiyyət
 - şəxsiyyət və siyasi partiyalar
 - sosial qruplar
 - siyasi partiyalar

297. Sosial siyasətin obyektində kimlər çıxış edir?
- insan
 -)cəmiyyət
 - siyasi institutlar
 - sosial qruplar və siyasi institutlar
 - etnik birliklər
298. Bir və ya bir neçə ümumi sosial əlamət əsasında birləşmiş insanların məcmusu necə adlanır:
- sosial təbəqə
 -)sosial qrup
 - sinif
 - ali təbəqə
 - orta təbəqə
299. Bir-biriylə qarşılıqlı əlaqədə və təsirdə olan sosial qrupların məcmusu, onlar arasındakı münasibətlərin müəyyən qaydası necə adlanır:
-)sosial struktur
 - sosial strategiya
 - sosial qrup
 - sosial sinif
 - sosial təbəqə
300. Erik Olin Rayta görə müasir qərb cəmiyyətlərində iqtisadi ehtiyatlar üzərində nəzarət edən sinfin neçə növünü fərqləndirir:
-)3
 - 2
 - 5
 - 6
 - 4